

# Unikal

№17 (2199) 24 may 2024-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru

## 2024-cü ilin büdcəsinə yenidən baxılacaq: Büdcə zərfində dəyişiklik olacaq



Səh. 9

### “Nə satınalmalarda, nə də tenderlərdə şəffaflıq var”

“Biz niyə daxili dövlət borcundan danışmırıq? Bu istiqamətdə kifayət qədər problemlər var. Vaxt var idi, daxili borcları 4 milyard manat idi. İndi 15 milyarda yaxınlaşmış. “Unikal” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Daxili dövlət borcunun bu qədər yüksək olması problemlərə gətirib çıxaracaq. Bundan əlavə, ticarətə baxanda görürük ki, idxal ilbəil artır. Əgər qeyri-neft sektorunun inkişafından danışırıqsa, gəlin idxalı azaldaq. Niyə idxalı azalda bilmirik? İdxalla birgə ölkəyə inflyasiya və sairə gəlir. İdxalın strukturu ilə ciddi məşğul olmalıyıq”, - deyə deputat vurğulayıb.

Səh. 4

### “Heç kimin pensiyasında nə azalma, nə də artım nəzərdə tutulmur”



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev “Unikal”-a müsahibə verib. O, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin mahiyyətindən, hərbiçilərin pensiyası ilə bağlı hansı dəyişikliklərin olacağından, bəzi vətəndaşların dəfn müavinəti...

Səh. 4

### “Bunu gərək etiraf edək”



“Prinsip etibarilə hamı maraqlıdır ki, xərclərin Ümumi Daxili Məhsulda çəkisi artırılsın. Bu gün 2023-cü ilin nəticələrinə baxsaq, görürük ki, söhbət 30 faizdən gedir, yəni 30 faizdən bir qədər də yuxarı”. “Unikal” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq...

Səh. 4

### Şeyxin oliqarx qudası ilə bağlı görünməmiş qalmağal



Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb. Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi...

Səh. 8

## "Gününə 500 manat alırdım" - Pərvin Abıyeva



**"Hazırda Azərbaycanda film sahəsi bərbad vəziyyətdədir. Söhbət həm serial, həm də tammetrajlı filmlərdən gedir. Serial bizdə onsuz da inkişaf etməyib, etməyəcəyini də düşünürəm. İndi 33 yaşım var. Bu sahədə tanınmağa başlayanda 21-22 yaşında idim. Yenidən addımlarımı atanda az da olsa inkişaf var idi, nəşə etməyə çalışırdılar. Amma heç bir nəticə olmadı. Ayrılmış bütçələr, ssenarilər, xarıcdən çağırılmış rejissorlar belə effekt vermədi".**

Bu sözləri aktrisa Pərvin Abıyeva "Rəngarəng səhər" verilişində deyib. Sənətçi Azərbaycanda film sahəsinin inkişaf etməməsindən söz açıb: "Son 5 ildir ki, bu sahə tamamilə dayanmış bir vəziyyətdədir. Nadir hallarda hansısa bir yeni layihə görürsən. Amma bir müddət var idi ki, kinoteatrlarda yalnız Azərbaycan filmləri nümayiş olunurdu. İndi isə o da yoxdur. Azərbaycanda film və serialların çəkilməsinə maneə törədən pandemiya oldu. Həmin vaxt bu sahə tamamilə dayandı. Pandemiya səbəbi ilə də pul və büdcə də olmadı ki, ekran işləri çəkilsin. Və beləcə, bu sahə həm keyfiyyətini, həm də dəyərini itirdi".

Pərvin bildirib ki, layihələrdə yer almamasının səbəbi qonorarla bağlıdır: "Adım heç bir serial və filmlərdə indi yoxdur. Çünki gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki... Çəkilmək

və görşənmək naminə hansısa ekran işinə "Hə" deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Günlük 500 manata çəkilməmişəm. Yenidən başlayanda olub. Belə ki, bu sənətə gələndə üç seriala çəkilməmişəm, onu da təcrübə üçün etməmişəm. Çünki mənim bu sahə ilə bağlı təhsilim yox idi, peşəkar aktyordan dərs də almamışdım. Məni kəşf edib sadəcə kameranın önünə atmışdılar ki, oyna. Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günə 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalıqı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm".

## "Gərək, hamı bilsin ki, it yerinə sayılmırsınız?" - Nazilə Səfərli



**Səirə Nazilə Səfərli ona sosial şəbəkələrdə mənfi rəy yazanlara cavab verib.**

"Unikal" olay-a istinadən bildirir ki, Nazilə bununla bağlı video paylaşım və bu sözləri deyib: "Paylaşımımıza mənfi rəy yazanlara deyirəm.

Söyüşlər, təhqirlər yazanlar. Tək mənim səhifəmdə yox. Hətta görürəm ki, mən çoxlarına baxanda şükürlüyəm. Stress atmaq üçün yeni və köhnə metodlar var. Görürsən, evdə it yerinə sayılmırsan, meşədə var gücünlə qışqırırsan, ya da dəniz qırağına gədirsən. Bunu etmək mümkündür. Gərək, hamı bilsin ki, siz evdə it yerinə sayılmırsınız? Ona görə stressinizi məşhurlardan çıxırsınız. Hamı bilsin ki, psixi xəstəsiniz? Ayrı-birinizə kor olun da".



## "Flora Kərimovaya dedim ki, belə mahnı oxumaq olmaz"

**"Bir gecə yol gedirdim. Kefim yox idi. Radioda Flora xanımın "Baxma, bu qatarın dalınca, baxma" mahnısını səsləndirdilər. Qərribə bir əhvalım var idi, qəmli vəziyyətdə idim. Biri var mahnıya dinləyici qulaq asır, biri də var ki, musiqiçi olaraq müğəninin nəğməsini dinləyir-sən. Bu çox fərqli məqamlardır".**

Bu sözləri müğənni Kərim Abasov "İncə səhər" verilişində deyib. İfaçı Xalq artisti Flora Kərimovadan danışaraq, bunları əlavə edib: "Telefonu əlimə alıb Flora xanıma zəng vurdum. Salamsız-kələmsiz dedim ki, belə mahnı oxumaq olar, Flora xanımla?! Belə oxumaq olmaz. O isə cavabında "Ay can oğlum, hansı mahnını deyirsən?" söylədi. Mən də dedim ki, "Baxma, bu qatarın dalınca, baxma". Flora xanımla isə "Mən onu elə-belə oxumuşam. Dedilər ki, yenə oxuyacaqsan, amma aldatdılar məni, o mahnını bir daha oxumadım. Elə də qaldı" sözlərini söylədi. Sizin bu mahnını oxumağınıza qulaq asanda insanın ağı başından çıxır. Anam sağ olanda hər zaman mənə deyirdi ki, bir Flora Kərimovaya, bir də Nisə Qasimovaya qulaq as. Başqa heç kimi dinləmə. Flora xanımla elə bir sənətkardır ki, ondan danışsan, bitməz. Qulaq asanda da tükərlərin bizə olacaq".

## "Çətindir, amma hazırlıqlı olmalısan" - Aparıcı Vüsalə Əlizadə

**"Növbəti tədris ili üçün yarımillik ödənişini etməliyəm. Ödənişli məktəbdə övladı oxuyanlar yaqın mənim vəziyyətimdədir. İlin sonunda növbəti ilin ödənişi edilməlidir. Çətindir, amma hazırlıqlı olmalısan. Burada gözləyirəm. Bir bəy yaxınlaşdı".**



Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə paylaşımında deyib. O, qızı Diləyin təhsil aldığı məktəbə gedərkən başına gələn hadisəni izləyiciləri ilə bölüşüb: "Yaxınlaşdı dedi ki, uşaq oxudur, övladı tələbədir. Çox ehtiyacım var. Maşın üçün balaca bir aksesuar almağımı xahiş etdi. İçərisində Quran yazılı balaca kitab var. Özü bir məbləğ qoymadı, 3 manata aldım. Vasitəçi oldum, köməklik etdim. Bunun da bir aksesuar olaraq aldım. Bir atanın övladını oxutmağına köməyim deydisə, nə xoş mənə. Bəlkə də Allah bu gün məni bura vasitəçi göndərdi. Sizə təmiz niyyətlə açılmış əli imkan daxilində boş buraxmayın. Hələ də bu, təhsil və uğurlu gələcək üçündürsə".

## Samir Şarifovdan inflyasiya ilə bağlı açıqlama



**"Azərbaycan hökuməti tərəfindən atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb".**

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şarifov deyib.

"Uğurlu inflyasiya tədbirləri cari ildə davam etməkdədir. İlk dörd ayda illik inflyasiya aşağı ol-

maqda davam edir. Ötən il Azərbaycanda ÜDM artımı qeydə alınmış və bu artımın hamısı qeyri-neft sektorunun hesabına olub. Ölkəmizin iqtisadiyyatında struktur dəyişikliyi baş verib. Belə ki, neft-qaz sektorunda azalma qeydə alınıb. Bu göstəricilər qeyri-neft sektorunun daha da sürətli artırılmasının önəmini göstərir" - deyərək nazir bildirib.

## Baş prokuror 5 aydır itkin düşən uşaqla bağlı göstəriş verdi

**Ötən il dekabrın 26-dan İmişlidə itkin düşən, Boztəpə kəndində batması ehtimal olunan 2013-cü il təvəllüdü Xankişiyev Rasim Vasif oğlu ilə bağlı yaşanan cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.**

"Unikal" xəbər verir ki, bu barədə apa-ya, zərərçəkmiş Vasif Xankişiyevin (azyaşlının atası) hüquqi təmsilçisi hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.

Onun bildirdiyinə görə, Xankişiyev Rasim Vasif oğlunun 26 dekabr 2023-cü il tarixdə İmişli rayonunun Qaragüvəndikli kəndində qeyri-aşkar şəraitdə itkin düşməsi faktı ilə bağlı İmişli Rayon Prokurorluğunda özünə qəsd maddəsi ilə açılmış cinayət işi üzrə icraatın nəticəsizliyinə görə 21 may tarixində Baş prokuror Kamran Əliyevin qəbulunda olublar: "Baş prokuror məni və nümayəndəsi olduğum şəxsi, yəni Rasimin atasını şəxsən qəbul etdi. Baş prokurordan konkret olaraq xahişimiz o idi ki, cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilsin. Hadisənin qeyri-aşkar şəraitdə baş verməsini nəzərə alaraq, xahişimiz əsaslı idi. Beləliklə, xahişimiz Baş prokuror tərəfindən müsbət dəyərləndirildi. Cinayət işinin icraatı bundan sonra Baş Prokurorluğun istintaq idarəsində davam etdiriləcək. Buna görə Baş prokuror Kamran Əliyevə minnətdarlığımızı bildiririk".

Onun sözlərinə görə, hazırda azyaşlının axtarış prosesi yüksək intensivliklə davam etdirilir.

## Bu qədər tələbənin təhsil haqqını dövlət ödəyib

**Keçən il Azərbaycanda təhsil alan 116 min 471 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilib.**

"Unikal" xəbər verir ki, bu, Azərbaycanın 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, hesabat ilində xərc edilmiş vəsait hesabına ali təhsil və digər müəssisələrdə dövlət sifarişli üzrə təqribən bakalavriat səviyyəsi üzrə 100 min 726 nəfər, magistratura səviyyəsi üzrə 12 min 977 nəfər, rezidentura səviyyəsi üzrə 2048 nəfər, doktorantura səviyyəsi üzrə 619 nəfər, ikitərəfli saziş və müqavilələr üzrə 101 nəfər əcnəbi, cəmi 116 min 471 tələbənin müvafiq olaraq 220 milyon manat təhsil və 135,4 milyon manat təqaüd xərcləri, cəmi 355,4 milyon manat ödənilib.

Bununla yanaşı, dövlət sifarişli və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı xərclər hesabına ötən il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 16 841 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfər, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyası quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 2464 nəfər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış 552 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 940 nəfər, habelə sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssisələrində 1272 nəfər və peşə təhsili müəssisələrində 246 nəfər, cəmi 23 +523 nəfər tələbənin 35,9 milyon manat təhsil və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrə hətminin 1,8 milyon manat təqaüd xərcləri, cəmi 37,7 milyon manat maliyyələşdirilib.

**Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb. Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib.**

İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirilib və Hacı Qalib Salahzadənin villa-

olarkən həmin ərazi satılıb.

Bildirilir ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vəlif Talibovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var.

Daha bir diqqətçəkən məqam isə yuxarıda adları çəkilən şəxslərin siyahısında Qaf-

dən bəridir səngimək bilmir. Bu cür iddia və ittihamların kulminasiya nöqtələrindən biri 2019-cu ildə ortaya çıxıb. Həmin vaxt "POSAT" bağ-tikinti kooperativinin 28 üzvü sabiq deputatın onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçi olublar. Şikayətçilər deyiblər ki, həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı qalaq-qalaq məhkəmə qətnamələri, qərarları var. Amma Azərbaycan dövləti adından verilən qərarlar icra olunmur, 10 ildən çoxdur ki, kooperativ üzvləri torpaq sahələrinə yaxın düşə bilmirlər: "Qalib Salahzadə heç bir

# Şeyxin oliqarx qudası ilə bağlı görünməmiş qalmaqal

32 dəfə hacı olmaqla öyünən sabiq deputata məxsus villa ətrafında nə baş verir?



sının qapısı hörülüb.

Məlumatı dəqiqləşdirmək, eyni zamanda olayın səbəbini öyrənmək üçün keçmiş deputatla əlaqə saxladıqda isə Hacı Qalib Salahzadə baş verənlər barədə danışmaq istəmədiyini deyib: "Mən bu barədə heç nə danışmaq istəmirəm".

Hacı Qalibin sadəcə bu barədə danışmaq istəmədiyini söyləməsi, məlumatı təkzib etməməsi, həqiqətən belə bir hadisənin baş verdiyini göstərir. Buna görə də saytın əməkdaşı olayın səbəblərini araşdırmağa çalışıb. Məlum olub ki, Bilgəh qəsəbəsinin həmin hissəsi bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Layihəyə görə "Amburan" istirahət Mərkəzinin sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər ərazi bulvar olmalı imiş.

Lakin Hacı Qalib Salahzadə Bilgəh bələdiyyəsinin sədri

qaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də adına rast gəlinməsidir. Belə ki, haqqında danışılan Hacı Qalib onun qudasıdır. Yeri gəlmişkən, 2022-ci ildə 33-cü dəfə Həcc ziyarətinə getmək istəyən, lakin pandemiya səbəbindən 65 yaş qadağası ilə üzvləşən Q.Salahzadənin oğullarından biri 2020-ci ildə YAP-ın namizədi olaraq Milli Məclisə mandat hüququ qazanan Əliabbas Salahzadədir.

Qapısı hörülən villaya gəlincə, onun yerləşdiyi, digər oliqarxlara məxsus olan mülklərin də inşa edildiyi ərazinin bir neçə hektardan ibarət olduğu bildirilir.

Mətbuatda Hacı Qalibin hələ Bilgəh bələdiyyəsinin sədri olarkən çoxsaylı qanunsuz torpaq satışları həyata keçirdiyinə dair iddialar və ittihamlar illər-

əsaslı olmayan bir kağızı əlinə alıb. Həmin kağızı özü Bilgəh bələdiyyəsinin sədri olarkən yazıb. Bələdiyyə sədri kimi kooperativə məxsus 4 hektar torpaq sahəsini vəfat etmiş nənəsi Kübra Camalovanın adına həyətəni sahə kimi verib. Respublikanın hansı bir yerində qoca arvada həyətəni sahə olaraq 4 hektar torpaq verirlər? Bu qədər göz önündə olan saxtakarlığı dövlət qurumları görmək istəmir. Bizə məxsus 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsini həyətəni torpaq sahəsi kimi nənəsi Kübra Camalovanın adına özəlləşdirib. Bu, absurd və qanuna təpürməkdir. Çünki bələdiyyə sədrinin verdiyi sənədlərin saxtılığına və qanunsuzluğuna əmin olmaq üçün nə ekspert lazımdır, nə də məhkəmə hakimi...".

32 dəfə Həcc ziyarətinə getməklə öyünən Hacı Qalib isə özü barədə bütün şikayətlərə daim mücərrəd cavablar verməklə kifayətlənib. Onun həmin şikayətlərə reaksiyasından belə aydın olub ki, haqsızlığa məruz qalan torpaqlarını, mülklərini itirən sadə vətəndaşlar yox, nəyə görə məhz özüdür! Bu vəziyyətdə bir sualın cavabı isə həmişə açıq qalır: cəmiyyətdə tanınmışlıq dərcəsi Qafqaz Şeyxinin qudası və sabiq deputat olmaqdan o tərəfə keçməyən, bir də Bilgəh bələdiyyəsinin sədri postu ilə kifayətlənən Salahzadə son 20 ildə misilsiz sərvət sahibinə çevrilməsini nə ilə izah edir?

Daha doğrusu, izah edə bilmirmi?!

**Toğrul Əliyev**

## 2024-cü ilin büdcəsinə yenidən baxılacaq: Büdcə zərfində dəyişiklik olacaq

İqtisadçı: "Hesablamalar nəticəsində əldə nə qədər əlavə vəsait qalacaqs, həmin vəsaitin xərclər hissəsində bölgüsünü görəcəyik"

"Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, dövlət büdcəsi xərclərinin proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi bu 34 faizə çatdırılacaq.

Qeyd edək ki, büdcə layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfəri bildirib ki, bu, əslində yenilik deyil: "Son illərdə bu hal təkrarlanır. Dekabr ayında büdcə layihəsinə nəzər yetiriləndə və qəbul ediləndə neftin qiyməti ilə bağlı məsələyə daha konservativ yanaşırlar. Yəni, ehtiyatlı davranırlar və neftin qiymətini ucuz götürürlər. Hökumət bütün he-



sablamları həmin qiymətlə aparır. Daha sonra növbəti ilin 5 ayında neftin qiymətinə nəzər yetirdikdən sonra büdcəyə dəyişikliklər edilir. Bu dəfə də eyni hal təkrarlanır. Çox güman ki, nefti dövlət büdcəsindəki qiyməti 70-75 dollara qədər artırılacaq. Bundan sonra, hesablamalar nəticəsində əldə nə qədər əlavə vəsait qalacaqs, həmin vəsaitin xərclər hissəsində bölgüsünü görəcəyik. Böyük ehtimalla 2-3 milyard manat vəsait əlavə qalacaq. Sosial xərclərində artırılması

mümkündür. Biz istədik ki, 180 minə yaxın müharibə veteranının aldığı müavinət artırılsın. Hazırda həmin məbləğ aylıq 80 manat təşkil edir. Gözləniləndən biri də bu məbləğin artırılmasıdır. Çox güman ki, minimum əməkhaqqının məbləği ilə bağlı da dəyişiklik oluna bilər. Həmçinin, işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılan xərclərin artırılmasının da şahidi ola bilərik", - deyə ekspert qeyd edib.

Murad İbrahimli

## Azərbaycandan Lüksemburq Deputatları Palatası sədrinə çağırış

Lüksemburqun Deputatları Palatasının sədri Klod Vizler mayın 22-də Ermənistan parlamentinin iclasında qəzəli bəyanatla çıxış edərək Qarabağdan könüllü çıxan ermənilərin "ürəkəğrısı" ilə "halına yanmış", Azərbaycanı guya hansısa "itkin düşmüş şəxslərin" siyahısını təqdim etməyə çağırıb.

Qərbi Azərbaycan İcması olaraq Vizlərin Azərbaycanı "etnik təmizləmədə" günahlandırmağa cəhd edən və müharibə cinayətlərində, eləcə də insanlıq əleyhinə cinayətlərdə və terrorçuluqda əli olan şəxslərin "azad edilməsini tələb edən" bəyanatını rədd edir və kəskin şəkildə qınayırıq.

"Unikal" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda qeyd olunub ki, əslində etnik təmizləmə siyasətini həyata keçirən Ermənistanıdır. Vaxtilə otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış bu ölkə 300 mindən çox azərbaycanlı



1987-1991-ci illərdə öz ərazisindən zorla çıxarıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 mindən çox azərbaycanlının taleyinə isə hələ də aydınlıq gətirilməyib.

"Bütün bunlar sübut edir ki, Vizler Azərbaycana qarşı münasibətində qəzəlidir və ayrı-seçkilik mövqeyi nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normalaşdırılması, o

cümlədən sərhədlərin delimitasiyası istiqamətində atılan son addımlar müstəvisində regiondan kənar dövlətlərin bu cür ziyanlı və yersiz müdaxilələri yolverilməzdir.

İcma Klod Vizleri ədalətli mövqə sərgiləməyə, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtması ilə bağlı məsələyə reaksiya verməyə çağırır", - deyə bəyanatda qeyd olunub.

## Taleh Kazımov və müavinlərinə bu qədər ödəniş edilib

2023-cü ildə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, müavinləri və baş direktorlarına ümumilikdə 2 milyon 337 min manat həcmində ödəniş edilib.



"Unikal" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla da 2022-ci ilə nisbətən Mərkəzi Bank rəhbərliyinə ödənişlər 8,4% və ya 215 min manat azalıb. Belə ki, 2022-ci ildə AMB rəhbərliyi 2 milyon 552 min manat qazanmışdı. Mərkəzi Bank rəhbərliyinə ödənişlərin 1 milyon 930 min manatı sırf əməkhaqqı, 407 min manatı isə sosial fondlara ayırmalarla bağlı olub. 2022-ci ilə nisbətən Taleh Kazımov və komandasının əməkhaqqı 6,4%, sosial ödəmələri isə 16,7% azalıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov, sədrin I müavini Rəşad Orucov, sədrin müavini isə Əliyər Məmmədovdur.

Baş direktorlar Akşin Vəliyev, Ziya Əliyev, Vüqar Əhmədov, Əli Əhmədov, Toğrul Əliyev, Fərid Osmanov, Gülnar Paşayeva, Şahin Mahmudzadə, Rəşad Məmmədov və Rəna Məlikovadır. Sonuncu 3 baş direktor 2024-cü ildə təyin edilib. Abdulla Məlik-Aslanov və Vüqar Əliyev isə Mərkəzi Bankın sədrinin müşavirləridir.

## Azərbaycanda müəllimlərə bu qadağan edildi



Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib.

Təhsilverənlərin xidməti davranış qaydalarına əsasən, icra və əmək intizamına riayət edilməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Həmçinin birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırıqın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırıqın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir.

Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırıqın yerinə yetirilməsindən imtina edə bilər.

Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı bəzişməzlik ruhunda yetişdirməlidir. Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını, eləcə də nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir.

Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir. Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Təhsilverən dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

# İlham Əliyev "Euronews"a müsahibə verdi



**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına müsahibə verib.**

"Unikal" həmin müsahibəni təqdim edir.

**Müxbir:** Prezident Əliyev, Sizinlə söhbət etmək həmişə olduğu kimi çox xoşdur. Biz Berlində, Petersberq İqlim Dialoqu tədbirindəyik. Bu, həqiqətən də COP29-a aparın yolun başlanğıcıdır. Yəqin ki, komandanız çox həyəcanlıdır. Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?

**Prezident İlham Əliyev:** Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulma Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkətdə dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında

Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz.

**Müxbir:** Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istədim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilməyi?

**Prezident İlham Əliyev:** Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, biz malik olduğumuzlara görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəməmizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox ma-

liyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq.

**Müxbir:** COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?

**Prezident İlham Əliyev:** Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri itiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.

**Müxbir:** Cənab Prezident, Sizinlə söhbət etmək xoş idi. Bu gün bizə vaxt ayırdığınızna görə çox sağ olun.

**Prezident İlham Əliyev:** Çox sağ olun.

## Gələcək həftə Milli Məclisin yaz sessiyası başa çatır



**Gələcək həftə Milli Məclisin yaz sessiyası başa çatacaq.**

"Unikal" xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Parlamentin yaz sessiyasının sonuncu iclasının isə mayın 31-də keçirilməsi nəzərdə tutulur.

Lakin, yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənəkar sessiyasının çağırılması gözlənilir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənəkar sessiya çağırılır. Milli Məclisin növbədənəkar sessiyaları dövründə parlamentin, komitə və komissiyaların iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

**Anar Kəlbiyev**

## Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatdı

**Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 23-də başa çatıb.**

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.



## Daha bir şəhidimiz 30 ildən sonra dəfn edildi

**Dünən Birinci Qarabağ döyüşlərində şəhid olmuş, 30 il sonra kimliyi müəyyənləşdirilmiş Cavid Fazil oğlu Ələkbərova vida mərasimi keçirilib.**

"Unikal" xəbər verir ki, hərbi qardaşı Aqil Ələkbərov qardaşının nəşini Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən təhvil alıb.

Vida mərasimindən sonra Cavid Ələkbərov nəşi Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Cavid Fazil oğlu Ələkbərov 1975-ci il aprelin 25-də Qubadlı rayonunun Novlu kəndində anadan olub. 1993-cü ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Şəhid Cavid Ələkbərov Kəlbəcərdə, Murovdağ və ətraf yüksəkliklərdə uğurla gedən şiddətli döyüşlərdə iştirak edib. Şəhidimizin son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyi istiqamətində olub.

## YAP Mərkəzi Aparatında görüş keçirildi



**Mayın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Gənclər Birliyinin üzvləri ilə ölkəmizdə səfərdə olan Türkiyənin Anadolu Aslanları İş Adamları Dərnəyi Gənclər Təşkilatının nümayəndə heyəti arasında görüş keçirilib.**

"Unikal" xəbər verir ki, qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanla Türkiyənin "bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanan dostluq, qardaşlıq və strateji mütəfəhlik münasibətlərinin zirvədə olduğunu bildirdi. O, iki ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, milli maraqlarımızın uğurla təmin olunduğunu diqqətə çatdırıb. YAP Gənclər Birliyinin sədri bu amilin iki ölkə gənclərinin də sıx təmasları və əməkdaşlığı üçün möhkəm bünövrə yaratdığını diqqətə çatdırıb.

İki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına önəmli töhfələr verdiyini vurğulayan B.İslamov 2021-ci ilin iyunun 2-də YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri zamanı YAP ilə AK Parti arasında Əməkdaşlıq Protokolunun imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb. O, hər iki partiyanın gəncləri arasında fəal əməkdaşlığın mövcud olduğunu söyləyib.

Görüşdə Türkiyənin Anadolu Aslanları İş Adamları Dərnəyi Gənclər Təşkilatının rəhbəri Abdullah Uçan ölkəmizə səfərdən məmnunluğunu bildirib. Səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətindən bəhs edən A.Uçan rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və təşkilatın öz sıralarında gənc iş adamlarını birləşdirdiyini qeyd edib. O, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin gəncləri arasında dostluq və qardaşlıq prinsipinə əsaslanan işbirliyinin parlaq perspektivlərə malik olduğunu bildirdi.

Görüş iştirakçıları iki qardaş ölkənin gənclərinin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına layiqli töhfə vermək əzmində olduqlarını vurğulayıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

Baş redaktor:  
Zaur Əhməd

Turanbank ASC Binaqədi filiali.

H/h: AZ70TURA40050054644700110944

M/H: AZ26NABZ01350100000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyının kompüter mərkəzində  
yığılıb, səhifələnmis və

"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2000

**Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon matbuata bəyanatlarla çıxış ediblər.**

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

- Hörmətli Emoməli Şaripoviç. Əziz dostlar. Əziz qonağımız, Azərbaycanın böyük dostu, qardaş Tacikistanın Prezidenti Emoməli Şaripoviç Rəhmonu qəbul etmək bizim üçün böyük şərəfidir.

Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.

İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştirakı təvəqül etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.

Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.

Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.

Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmi xeyli artırmağa imkan verəcək.

Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.

Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı

müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükəndərənələr üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki ola-

Hörmətli Emoməli Şaripoviç, bir daha Sizi səmimiyyətlə salamlayıram. Dəvətimi qəbul etdiyinizə və dövlət səfərinə gəldiyinizə görə təşəkkür edirəm. Qardaş Tacikistanın xalqına Sizin rəhbərliyinizlə yeni qələbələr arzulaşıram. Təxminən 20 il ərzində Tacikistana səfər edən bir şəxs kimi hər dəfə irimiqyaslı dəyişikliklərin, iqtisadi, sosial inkişafın, şəhərsalma sahəsində uğurların şahidi oluram. Hər dəfə Düşənbədə olarkən şəhərin necə gözəlləşdiyini, onun sakinlərinin və qonaqlar üçün rahat ol-

mətlərə münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığa yüksəldən tarixi qərar qəbul etmişik. Bu qərar şübhəsiz ki, əməkdaşlığımızın tarixində yeni səhifə açır. Öz növbəmdə müntəzəm siyasi dialoqun bütün səviyyələrdə aparılmasının vacibliyini vurğulamaq istərdim.

Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ikitərəfli münasibətlərinin inkişafına şəxsi töhfəsi yüksək qiymətləndirilir. Danışıqlar zamanı Azərbaycan Prezidentinin Tacikistana ötən ilki dövlət səfəri

stanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirdik.

Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik. Səfər çərçivəsində keçirilən mədəni tədbirlər ölkələrimizin vətəndaşlarının bir-birimizin mədəni nai-

## Azərbaycan və Tacikistan liderləri bəyanatlarla çıxış etdilər



raq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.

Bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Başqa sözlə, hətta ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçıların şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə - həm dövlət səfərində oldum, həm də Emoməli Şaripoviç mənə Mərkəzi Asiya Dövlət Başçıların Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni, bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız, - hələ beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri demirəm, - əlbəttə ki, qarşılıqlı fəaliyyətimizin ən mühüm amildir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.

duğunu görürəm. Buna görə də bir daha bütün nailiyyətlər münasibətilə təbrik edirəm. Sizə və qardaş tacik xalqına yeni uğurlar arzulaşıram.

\*\*\*

Sonra Tacikistan Prezidenti bəyanatla çıxış etdi.

-Sağ olun, hörmətli İlham Heydər oğlu. Hörmətli media nümayəndələri. Xanımlar və cənablar.

İlk növbədə, ənənəvi qonaqpərvərliyə, yüksək diqqətə və səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti, əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevə və qardaş Azərbaycan xalqına ürəkdən təşəkkür etmək istəyirəm.

Bu gün regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam. Azərbaycan paytaxtının təkrarolunmaz siması ölkənin dinamik sosial-iqtisadi inkişafının və Azərbaycan xalqının rifahının davamlı olaraq yüksəlməsinin təcəssümüdür.

Bugünkü görüşlərimiz Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçdi. Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin bütün kompleksini ətraflı müzakirə etdik. Bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılışmalar əldə etdik.

Hörmətli İlham Heydər oğlu qeyd etdiyi kimi, bu gün biz döv-

zamanı əldə edilmiş razılışmaların əməli surətdə həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirildi. İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanıldı. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırıldı. İqtisadi-ticari əməkdaşlıq məsələləri üzrə Birgə hökumətlərələri komissiyasının daha səmərəli işləməsi məqsədilə biz onu həmsədrlər səviyyəsindən Baş nazirlərin müavini səviyyəsinə qaldırmağı təklif etdik.

Həmçinin parlamentlərarası dialoqun inkişafına dair fikir mübadiləsi aparıldı.

Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qayda nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərlə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi.

Danışıqlar zamanı biz aqrar sahəyə də xüsusi diqqət yetirdik. Biz turizm sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin imzalanmasını alqışladıq. Bununla bağlı müvafiq qurumlara paytaxtlarımız arasında birbaşa aviareyslərin bərpası üçün tədbirlərin görülməsi tapşırıldı.

Nəqliyyat və kommunikasiya sahələrinə xüsusi diqqət yetirildi. Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcmi artması tendensiyasını məmnunluqla qeyd etdik. Taciki-

liyyətləri ilə tanış olmaq marağını və istəyini bir daha sübuta yetirdi. Biz dostlarımıza təklif etdik ki, gələn il Tacikistanda Azərbaycan Mədəniyyət Günlərini keçirək və bu tədbir çərçivəsində Tacikistan və Azərbaycan xalqları arasında Dostluq festivalı təşkil edək.

Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk. Bu baxımdan, terrorizmə və ekstremizmə, radikalizmə təzahürlərinə, transmilli müvəqqəti cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığın qarşı mübarizəyə mühüm yer ayırıraq. Bu xətt üzrə xüsusi xidmət orqanlarının və ixtisaslaşdırılmış digər idarələrin fəaliyyətinin əlaqələndirilməsinin gücləndirilməsinə zəruri hesab edirik.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasını (COP29) keçirməsi ilə bağlı qərarını alqışlayırıq.

Vurğulamaq istərdim ki, biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq.

Sonda hörmətli İlham Heydər oğlu, səmimi qəbula və qardaşcasına qonaqpərvərliyə görə Sizə və qardaş Azərbaycan xalqına bir daha səmimi-qəlbədən təşəkkürümü bildirmək istəyirəm.

Onu da demək istərdim ki, mən konstruktiv dialoqumuzu davam etdirmək məqsədilə əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevi böyük məmnuniyyətlə Tacikistana səfərə dəvət etmişəm.

Çox sağ olun. Diqqətinizə görə təşəkkür edirəm.

## “Nə satınalmalarda, nə də tenderlərdə şəffaflıq var”

Vahid Əhmədov: “Qanun da qəbul etmişik, amma boş şeydir, bir əhəmiyyəti yoxdur”



**“Biz niyə daxili dövlət borcundan danışırıq? Bu istiqamətdə kifayət qədər problemlər var. Vaxt var idi, daxili borcunla 4 milyard manat idi. İndi 15 milyarda yaxınlaşmış”.**

“Unikal” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Daxili dövlət borcunun bu qədər yüksək olması problemlərə gətirib çıxaracaq. Bundan əlavə, ticarətə baxanda görürük ki, idxal ilbəil artır. Əgər qeyri-neft sektorunun inkişafından danışırıqsa, gəlin idxalı azaldaq. Niyə idxalı azalda bilmirik? İdxalla birgə ölkəyə inflyasiya və sairə gəlir. İdxalın strukturu ilə ciddi məşğul olmalıyıq”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, nə satınalmalar, nə də tenderlərdə şəffaflıq var: “Qanun da qəbul etmişik, amma boş şeydir. Bir əhəmiyyəti yoxdur”.

## “Bunu görə etiraf edək” - Maliyyə naziri

**“Prinsip etibarilə hamı maraqlıdır ki, xərclərin Ümumi Daxili Məhsulda çəkisi artırılınsın. Bu gün 2023-cü ilin nəticələrinə baxsaq, görürük ki, söhbət 30 faizdən gedir, yəni 30 faizdən bir qədər də yuxarı”.**

“Unikal” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Amma bu, dövlət büdcəsidir. İcmal büdcədə daha yüksəkdir, nisbət haradasa 34,5 faizdir. Artıq Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib. Həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, bizim dövlət büdcəsi xərclərinin hal-hazırda proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 34 faizə çatdırılacaq. Yəni bu, kifayət qədər yüksək artımdır. Amma yenə də deyirəm, biz əhəmiyyətli xərc artımına gedirik. Bunu görə etiraf edək”, - deyə nazir qeyd edib.

## İqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib



**“Ötən il Azərbaycanda 111,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı proqnozlaşdırılırsa da, faktiki rəqəm 123 milyard manat olub, ÜDM-in real artım tempi 1,1 % təşkil edib”.**

“Unikal” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Komitə sədri bildirib ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub: “İqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,5 % artımla 12,1 min manat olub. Qeyri-neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 3,7 %, payı 63,2 %, neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 1,7 %, payı 36,8 % olub. Neftin büdcə qiyməti 60 ABŞ dollarından götürülsə də, “Azeri Light” markalı “qara qızıl”ın bir barelinin orta illik qiyməti 43,5 % çox - 86,1 ABŞ dolları təşkil edib. Azərbaycanda əhalinin nominal gəliri 12,8 % artaraq 78,1 milyard manat olub”.

**Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev “Unikal”a müsahibə verib. O, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin mahiyyətindən, hərbiçilərin pensiyası ilə bağlı hansı dəyişikliklərin olacağından, bəzi vətəndaşların dəfn müavinəti ala bilməməsindən və hazırda pensiya yaşının azaldılmasının müzakirə olunub-olunmamasından danışdı.**

artırılaraq 70%-ə qaldırılır. Bu da hərbiçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müsbət addım kimi qəbul olunur. Bu büdcə xərci əlavə olaraq təxminən 120 min manat təşkil edəcək. Hərbiçilərlə bağlı digər dəyişiklik isə dürüstləşdirmə xarakteri daşıyırdı. Qanunun əsas müddəasında qeyd olunub ki, hərbiçilər hərbi xidmətdən tərxis olunan sonra pensiyaya çıxıb bilirlər. Bu müddəa digər yarımbəndlərə də əlavə olunur. **-Sənəddə həmçinin,**

ması xarakteri daşıyır. Əvvəlki illərdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilib. O zaman dövlət qulluqçularının və hərbiçilərin pensiyası pensiya-sığorta sistemində uyğunlaşdırılmışdı. Yuxarıda qeyd etdiyimiz kateqoriya isə qalmışdı. İndi isə bu kateqoriya pensiya-sığorta sistemində uyğunlaşdırılır. Heç kimin pensiyasında nə azalma, nə də artım nəzərdə tutulmur. Bu dəyişiklik yalnız pensiya-sığorta sistemində uyğunlaşdırmaqdır ki, həmin şəxslər nə za-

## “Heç kimin pensiyasında nə azalma, nə də artım nəzərdə tutulmur”

Musa Quliyev: “Bu dəyişiklik yalnız pensiya-sığorta sistemində uyğunlaşdırmaqdır ki, həmin şəxslər nə zaman pensiyaya çıxacaqlarsa, onların pensiyasının məbləği həmin dövrdə vəzifədə işləyən şəxslərin məvacibindən hesablanacaq”



**-Musa müəllim, bu gün sizin komitədə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olundu. Dəyişikliklərdə hərbiçilərin pensiyası ilə bağlı məsələ də yer alıb. Təklif olunan dəyişikliyin hansı üstünlükləri olacaq?**

“Əmək və sosial siyasət komitəsinin genişləndirilmiş iclasında bütün komitələrin nümayəndələri iştirak etdilər. İclasda “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olundu. Hərbi xidmət zamanı xəsarət almış və sağlamlıq imkanlarını 81-100% itirmiş hərbiçilərin pensiyası mövcud qanuna görə təminat xərclərinin 60 faizi məbləğində hesablanır. Dəyişikliklə həmin rəqəm 10 faiz

**Azərbaycan Milli Məclisinin və Naxçıvan Ali Məclisinin fəaliyyətdə olan deputatlarının pensiyasına əlavələr, sabiq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və Ombudsmanın əmək pensiyalarına qulluq stajına görə əlavələrin hesablanması qaydası dəyişəcək. Bu dəyişiklik həmin şəxslər üçün hansı imkanlar yaradacaq?**

“Qanun bir səlahiyyət müddətində sosial sığorta olunmuş və sosial sığorta ödənişi etmiş şəxslərin, yəni, millət vəkilləri, Ombudsman, Hesablama Palatasının üzvləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Naxçıvan Ali Məclisinin deputatlarının pensiya təminatının pensiya-sığorta sistemində uyğunlaşdırıl-

man pensiyaya çıxacaqlarsa, onların pensiyasının məbləği həmin dövrdə vəzifədə işləyən şəxslərin məvacibindən hesablanacaq.

**-Komitə iclasında bəzi vətəndaşlara dəfn müavinətlərinin verilməməsi ilə bağlı danışdınız. Necə düşünürsünüz, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaqmı?**

“Bununla bağlı məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb. Bizim komitə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə də bu məsələni dedik. Belə ki, bütün kateqoriyadan olan vətəndaşlarımıza dəfn müavinətinin verilməsi imkanlarına baxılınsın. Hazırda dəfn müavinəti pensiyaçılara, yaşa görə sosial müavinət alan şəxslərə, işləyənlərə və işsizlikdən sığorta alan şəxslərə verilir. İşləməyən şəxslərə bu müavinət verilmir. Biz də xahiş edirik ki, ya büdcədən, ya da Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən bütün vətəndaşlarımıza dəfn müavinəti verilsin.

**-Məlum olduğu kimi, ölkəmizdə kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə hər il 6 ay artırılmaqla 2027-ci ildə 65 olacaq. Bəzi deputat həmkarlarınız qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflər səsləndirir. Ümumiyyətlə, yaxın illərdə pensiya yaşına yenidən baxıla bilərmə?**

“Bu gün dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılması haqqında qanunun qəbul olunması müzakirə olunmur. Azərbaycanda da pensiya yaşının azaldılması gündəmdə deyil.

**Anar Kəlbəyev**

**Yola salmaq üzrə olduğumuz həftə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən maraqlı bir açıqlama gəldi. Həmin açıqlamada deyilirdi ki, kommunikasiya xətlərinin üzərində, yüksək gərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə "əmlak amnistiyası" tətbiq ediləcək.**

Məlumatda həmçinin deyilirdi ki, bu məqsədlə yeni elektron portal hazırlanır: "Portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək".

Beləliklə, sənədsiz evlərlə bağlı çoxdan gözlənilən addımların biri atılmaqdadır. Üstəlik, aydın olur ki, qərar sosial-önümlüdür - yəni, heç bir ailə öz evindən çıxarılmayacaq. Bir sözlə, insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd verilec-


duq. Əgər belə olmasaydı, ölkə rəhbərliyi tərəfindən dəfələrlə həlli istiqamətində tapşırıq verilən bu problemin yoluna qoyulması indiyədək yubanmazdı.

Bir az da dəqiqləşdirək: hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətinə keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib: "Bakıda evlərin qeydiyyatına alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sırr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülür, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacibala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətخورluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".

Sonradan - 2012-ci ilin iyun ayında Prezident magistrat boru kəmərlərinin,

müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistrat boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturunu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Lakin bu fərman da evlərin sənədləşməsi sahəsində ciddi irəliləyişlə nəticələnmedi.

Nəhayət, 2019-cu ildə problem yenidən, özü də birbaşa ölkə prezidenti tərəfindən gündəmə gətirildi. Belə ki, prezident fevralın 19-da "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında" fərman imzaladı. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi də açıqlama yayaraq, özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığını, yaxın zamanlarda həmin konsepsiyanın Prezident Administrasiyasına təqdim ediləcəyini bildirdi. Daha so-



**Azad edilmiş ərazilərin bərpasına 5.6 milyard manat xərclənib - Rəsmi**

**İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5581,6 milyon manat vəsait ayrılıb.**


"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində qeyd olunub.

Bu vəsaitin 4800,0 milyon manatı və ya 86,0 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədlə xərclənir, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı ("Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə uyğun olaraq 2023-cü il dövlət büdcəsinin bəzi xərclərinin icrası zamanı qənaət olunmuş vəsait hesabına dövlət büdcəsinə ehtiyat fonduna əlavə yönəldilmiş 136,5 milyon manat vəsait nəzərə alınmaqla) və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədlə xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.

Həmin vəsaitin 5245,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3773,8 milyon manat (avtomobil yollarına 3471,8 milyon manat, dəmir yollarına 302,0 milyon manat), yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına (839,5 milyon manat), yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə (337,4 milyon manat), meliorasiya işlərinə (245,5 milyon manat), kadastr xidmətlərinin həyata keçirilməsinə (16,6 milyon manat), ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına (6,6 milyon manat), turizm infrastrukturunun qurulmasına (4,3 milyon manat), bərk məişət tullantıları infrastrukturunun yaradılmasına (2,9 milyon manat) və digər infrastruktur layihələrinə (18,9 milyon manat), 110,2 milyon manatı ərazilərin minimalardan təmizlənməsinə, 106,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 59,7 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə), 59,4 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

# Məmurların daha bir özbaşınalığına ağır zərbə

Həftənin sualı: Azərbaycanda gözlənilən "əmlak amnistiyası" ilə kimlərin "çörək ağacı" kəsiləcək?



ək. Hər halda qurumun açıqlamasında konkret şəkildə belə deyilir. O da vurğulanır ki, bu, ölkə başçısının müvafiq fərmanının icrası məqsədi ilə edilib.

Qeyd edək ki, sayı təxminən 500 min civarında olduğu söylənilən sənədsiz evlərin taleyi illərdən bəridir ki, medxiada və ictimaiyyətdə ciddi müzakirə mövzusuudur. Yerli KİV-in yazdığına görə, əslində bu problem bütün keçmiş SSRİ respublikalarının ərazisində yaranan dövlətlərdə, bir qədər də dərinə getsək dünyanın əksər ölkələrində mövcuddur. Vətəndaşları isə onun mövcudluq sferası deyil, qanun, qərar, sosial yaşantılar müstəvisində çözülməsi narahat edir. Yeri gəlmişkən, qonşu Gürcüstanda bu problem "Əmlak amnistiyası" adı ilə artıq öz həllini tapıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bu həftə verilən açıqlama belə deməyə əsas verir ki, Azərbaycanda da problemin oxşar yolla həlli uzaqda deyil.

Onu da deyək ki, "Unikal" olaraq ötən il sözügedən mövzuda geniş araşdırma hazırlamışdıq və sözügedən problemin həllinin dalana dirənməsində bəzi məmur maraqlarının roluna toxunmuş-

yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturunu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmir yolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımı sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərilib.

Nəhayət, Prezident 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı. Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər

nra isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ətraf qəsəbələrin sakinləri ilə görüşündə müvafiq işçi qrupunun yaradıldığını və tezliklə fərdi evlərin sənədləşməsi prosesinə başlanacağını qeyd etdi.

Dörd il öncə isə İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidmətindən mediaya verilən məlumatda bildirilirdi ki, inventarlaşdırma istisnasız olaraq bütün sənədsiz evləri əhatə edəcək: "Bununla bağlı vətəndaşların harasa müraciət etməsinə gerek yoxdur. Komissiya üzvləri bütün evlərə özləri gedərək zəruri məlumatları toplayırlar. Sadəcə, 2020-ci ildə pandemiya səbəbindən proses bir qədər ləngidi, evlərə getmək mümkün olmadı. Bu ildən proses yenidən geniş miqyasda başlandı. Xidmətdən onu da bildirmişdilər ki, prosesin 2021-ci ilin sonunadək başa çatdırılması hədəflənir.

Lakin yalnız aradan 3 il keçəndən sonra problemin həlli konkretlik qazandı və sənədsiz evlərlə bağlı "əmlak amnistiyası"na başlandıqı anons edildi. Bundan isə yalnız vətəndaşlar yox, həm də dövlət qazanacaq. Çünki, təxmini hesablamalara görə, dövlət sənədsiz evlər səbəbindən ildə 50 milyon manata yaxın vəsait itirir!

Prosesdə itirən isə məmurlar olacaq. Məsələ orasıdır ki, müəyyən vəzifəli şəxslər üçün bu qədər böyük məbləğin dövlət xəzinəsinə getməyindənə, öz ciblərinə yönəlməsi daha "məqsədəuyğun" sayılırdı. Ekspertlər də dəfələrlə bildiriblər: sənədsiz evlər bir sıra məmurlar üçün qeyri-rəsmi qazanc mənbəyidir deyə, onlara problemi yoluna qoymamaq daha çox sərf edirdi.

Artıq ilk addımları atılan "əmlak amnistiyası" ilə belə məmurların şəxsi maraqlarına və indiyədək davam edən özbaşınalığına ağır zərbə vurulacaq. Bəlkə, onların "çörək ağacı" kəsiləcək, ancaq qazanan həm vətəndaşın cibi, həm də dövlətin xəzinəsi olacaq.





## Qarabağ Universitetinin rektorunun təqdimatı olub

**Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.**

"Unikal" xəbər verir ki, təqdimat mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının ali təhsil müəssisəsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar barədə məlumat verib. Nazir Şahin Bayramova bu məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.

Şahin Bayramov da öz növbəsində göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və yeni dövrün tələblərinə cavab verən universitet qurmaq üçün səylə çalışacağını bildirib.

## Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirildi

**Qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmayıb.**

"Unikal" xəbər verir ki, bu barədə "2023-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatla Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, global miqyasda, o cümlədən əsas xarici ticarət tərəfdaşlarında ikirəqəmli inflyasiyanın birrəqəmli inflyasiya ilə əvəzlənməsi ölkə daxilində qiymət artımının zəifləməsinə öz töhfəsini verib, manatın nominal effektiv məzənnəsi qiymət artımını azaldan əsas amillərdən olub. 2023-cü ildə istehlak qiymətləri indeksi əvvəlki ilə nisbətən 8,8% artıb ki, bu da yenidən baxılma zamanı proqnozlaşdırılmış göstəricidən 1,6 faiz bəndi, 2023-cü il üzrə dəqiqləşdirilmiş göstəricidən isə 0,7 faiz bəndi azdır. Əvvəlki ilə müqayisədə orta illik inflyasiyada zəifləmə müşahidə edilib, bu, həm idxal olunan mallar üzrə qiymət artımının zəifləməsi, həm də əvvəlki illərdə qeydə alınan yüksək qiymət artımının təsirinin aradan qalxması ilə əlaqəli olub.

Baxılan dövrün 5 ayında deflyasiya qeydə alınıb, aylıq ifadədə maksimum bahalaşma 1,5% olub. Mal və xidmətlərin qiymətləri il ərzində hər ay orta hesabla 0,2% (əvvəlki ildə analoji göstərici 1,1%) yüksəlib. İstehlak səbətinin bütün qrupları üzrə birrəqəmli artım izlənilib.

Xatırladaq ki, Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Rəyində 2023-cü ilin sonuna faktiki inflyasiyanın təqdim olunan inflyasiya gözləntisi ətrafında olacağı şərh edilmişdi. Bazis inflyasiyası 2023-cü ildə orta illik ifadədə 8,8% olub ki, bu da qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmadığını göstərir. Baxılan dövrdə istehsalçı qiymət indekslərinin də artım tempinin zəifləməsi müşahidə edilib. Belə ki, orta illik qiymət artımı idxal olunan məhsullar üzrə 16,7%-ə (ötən il 22,2%), kənd təsərrüfatı məhsulları üzrə 8,1%-ə (ötən il 15,9%), poçt və kuryer xidmətləri üzrə 1,1%-ə (ötən il 50,7%) enib. Əsas ticarət tərəfdaşlarının inflyasiya göstəricilərinin təhlili hesabat ilində bu ölkələrdə dəbahalaşma tempələrində azalmanın qeydə alındığını göstərir.

**Azərbaycanda son illər özünüməşğulluq proqramına cəlb olunan, bununla bağlı dövlət tərəfindən aktivlərlə təmin edilən şəxslərin sayı artmaqdadır.**

Lakin bu müsbət dinamika ilə bərabər, qeyd olunan məsələdə sui-istifadə hallarına yol verilməsi müşahidə olunur. Belə ki, sosial şəbəkələrdə və bəzi elan saytlarında özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən müəyyən əşyaların satışa çıxarıldığına dair məlumatlara rast gəlinir. Bu zaman belə bir sual yaranır: Məşğulluq üçün müvafiq dövlət qurumuna müraciət edərək aktivlərlə təmin olunan şəxslərin sonradan bunları təyinatı üzrə istifadə edib-etmədiyi yoxlanılırmı? Əgər özünüməşğulluqla əlaqədar vətəndaşın üzərinə konkret məsuliyyət qoyulubsa, vurğulanan neqativ hallara səbəb olan boşluq nə-

tivlərin sazlığı, şəxsin fəaliyyətinin hansı şəkildə təşkilinə diqqət yetirilir və onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər verilir. "Əmlaklar vətəndaşa bir il müddətinə müqavilə əsasında verilir. Müqavilə müddətinin sonunda Agentlik tərəfindən yekun monitoring həyata keçirilir və həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes planına uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir", - agentlikdən deyiblər.

Dövlət Məşğulluq Agentliyi proqramına cəlb etdiyi şəxsə yönəlik tələbləri də diqqətə çatdırıb. Qeyd olunub ki, vətəndaşlar əmlakın biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə edilməsi, əmlaka ziyan vurulmasına yol verilməməsi, korlanması və ya məhv olmaması üçün müqavilədə göstərilən təlimata əməl etməli, əmlakı üçüncü şəxslərə istifa-

gərə, Azərbaycanda da 100 faiz nəticə əldə etmək mümkünsüzdür. Özünüməşğulluq proqramına cəlb olunan şəxsin proqramı sona qədər davam etdirməsi də real məsələ deyil. Çünki həmin şəxslərin əvvəldən belə imkan, qabiliyyət və bacarıqları olsaydı, dövlətə müraciət etməzdilər. Reallıq budur ki, dövlət o insanlara müəyyən dəstək verir, sonrakı proseslər özlərinin, ailələrinin məsuliyyətli yaşamasından, fərasətindən asılıdır".

M.Quliyev vətəndaşlara belə bir sual da ünvanlayıb: niyə dövlətin vəsaiti məqsədsiz şəkildə dağıdılmalıdır? Sitat: "Ona görə də, özünüməşğulluq üçün seçilən şəxslərlə bağlı seçimin daha da ciddiləşdirilməsinə ehtiyac var. Monitoringlərin sayını artırmaq, ləvazimatları, mal-qaranı, bu kimi imkanları bir il ərzində deyil, iki il ərzində müqaviləli qaydada təqdim

# Mustafa Abbasbəyli çətin suallar qarşısında

Özünüməşğulluq proqramının icrasında sui-istifadə halları ilə bağlı faktlar niyə çoxalır? - İlginc təfərrüatlar...



dən ibarətdir?

"Report"un bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə ünvanladığı sorğuya qurumdan verilən cavab ümumi sözlərdən ibarətdir. Həmin cavabda qeyd olunub ki, özünüməşğulluq proqramı çərçivəsində kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmaları üçün mal və materiallar formasında aktivlər verilir.

Proqram kənd təsərrüfatı, istehsal və ya xidmət sahələrini əhatə edir: "Proqram seçilənlər ilk mərhələdə biznes təlimlərlə cəlb olunurlar. Vətəndaş aktivlərlə təmin olunduqdan sonra isə əvvəlcədən təsdiqlənmiş qrafik əsasında şəxsin fəaliyyətinin təqdim edilmiş biznes-plana uyğun olub-olmamasının öyrənilməsi üçün aralıq monitoringi aparılır".

Bildirilib ki, iştirakçıya verilən ə-

dəsinə və sərəncamına verməməlidir: "Monitoringlər zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan bir il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkarlansa, bunu Agentliyə qaytarmalı, ya da dəyərini bazar qiymətinə əsasən ödəməlidir. Ədalətlik prinsipi qorunub saxlanması, növbədə olan bütün şəxslərin proqramdan yararlanması üçün aktivlərlə təmin edilmiş şəxslərin təkrar özünüməşğulluğa cəlb edilməsi mümkün olmur".

Vətəndaşları dövlətin dəstəyindən sui-istifadədən çəkindirməyin vacibliyi haqda danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədri Musa Quliyev isə özünüməşğulluq proqramının işsizliyin azaldılması, həmçinin sahibkarlıq şüurunun formalaşması baxımından uğurlu layihə olduğunu vurğulayıb. Komitə sədri xatırladı ki, bu layihə artıq beş ildən çoxdur, ölkədə tətbiq olunur və müsbət nəticələr verir: "Amma dünyada belə layihələr nə qədər uğurlu olsa da, effektivliyi, adətən, 50-60 faizdən yuxarı olmur, müəyyən hissəsi nəticəsiz qalır. Ona

etmək zəruridir. İki il müddətinə verilən mal-materialın təyinatı üzrə istifadə edilməsi, korlanması, satılması yoxlanılmalıdır".

Reallıq isə özünüməşğulluq proqramının icrası ilə bağlı çoxsaylı problemlərin olduğunu göstərir. Dövlət Məşğulluq Agentliyi hər nə qədər sözügedən proqramın uğurla həyata keçirildiyini göstərməyə çalışsa da, vətəndaş şikayətləri, eləcə də deputat M.Quliyevin iradları ortada bir çox boşluqların olduğunu göstərir. Mustafa Abbasbəylinin rəhbəri olduğu agentliyin hər şey bir yana, məhz adı çəkilən proqramla bağlı yol verdiyi nöqsanları görməzdən gəlmək mümkün deyil. Məsələn, internet üzərindən kiçik bir axtarış kifayətdir ki, qurumun vətəndaşlar arasında ayrı-seçkiliyə, yaxud süründürməçiliyə yol verdiyinə dair saysız-hesabsız şikayətlə qarşılaşasan? Və ya, Dövlət Məşğulluq Agentliyi tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı giley-güzarların arda-arası kəsilir.

M.Abbasbəylinin rəhbərlik etdiyi qurum bütün bu şikayətləri, üstəlik, konkret faktlara, audio və video görüntülərlə təsdiqlənən giley-güzarları ümumi, mücərrəd sözlərlə yalanlayaraq işini bitmiş sayır. Belə özünüməşğulluq proqramının uğurlu icrası ilə bağlı deyilənlərin pafosdan başqa adı varmı?!

Uzun sözün qısa, bir daha aydın olur ki, haqqında danışılan proqramla bağlı sui-istifadə hallarına yol verilməsinə dair müşahidələr boşuna deyil - ekspertlərin uzun müddətdir ki, Dövlət Məşğulluq Agentliyinin öz fəaliyyətini düzgün qurmadiğı və bəzi məqamlarda subyektiv maraqları ön plana çıxardığı yönündə iradların aidliyi qurumlar tərəfindən ciddi araşdırılmasına ehtiyac var. Bu cür yoxlamalar aparılacağı təqdirdə yaranmış xoşagəlməz mənzərənin bütün spektrləri ilə ortaya çıxacağı və adicəkilən qurumda köklü dəyişikliklərin aparılmasının zəruriliyi qaçılmazdır.

**Toğrul Əliyev**

**Azərbaycanda un bahalaşib. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.**

Qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.

İqtisadçı Xalid Kərimli deyib ki, Azərbaycan buğdaya olan tələbatı əsasən idxal hesabına qarşılayır. Onun sözlərinə görə, Ukrayna və Rusya arasında gərginliyin davam etməsi və məhsuldarlıqda yaranan narahatlıq qiymətlərə təsir edən əsas amillərdir.

Ekspert hesab edir ki, məhsul yığılımında çətinliklər aradan qalxmasa, qiymətlərin enəcəyi real görünür. Lakin unun bahalaşmasında başqa incə nüanslar da var. Belə ki, cari ilin ilk 3 ayı ərzində

işə düşür və qiymətlər tənzimlənir. Lakin ölkəmizdə bu məsələdə problemlər var".

Ekspert vurğulayıb ki, daxili bazarda yük daşımaqlarının xərci çox yüksəkdir: "Başqa ölkələrə nisbətən ölkəmizdə tranzit və logistik xərclər yüksəkdir. Bunlar da qiymət artımına təsir göstərir. Eyni zamanda, gömrükdə əlavə xərclər var. Yəni bu yüklərin boşaldılması, yüklənməsi, yoxlanılması, əlavə rüsumların alınması və digər xərclərin hər biri iş adamlarına əlavə xərc çəkməsinə səbəb olur. Bu da onların ölkəyə gətirdikləri məhsulu daha baha qiymətə satmasına səbəb olur".

Ekspert qeyd edib ki, bəzən sahibkarlar qanunda nəzərdə tutulmamış, Dövlət Gömrük Komitəsinin daxili qərarlarla təyin etdiyi xərcləri də ödəməli olurlar: "Bu daxili qərarlara görə, sahibkarlar həm əlavə



## Komita sədri TBMM nümayəndələri ilə görüşüb

**Mayın 22-də Milli Məclisin komitələri ilə Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlər keçirilib.**

"Unikal" xəbər verir ki, Səhiyyə komitəsi ilə görüşdə komitə sədri və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, bu gün ölkələrimiz arasındakı siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki, səhiyyə və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.

Söhbətdə, ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində söylədiyi "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır" fikrinin əhəmiyyəti xüsusi qeyd olunub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edən münasibətlərin fonunda parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qanunverici orqanların profil komitələri arasında yaranmış sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildiren Mahmut Özer deyib ki, ölkələrimiz arasında əlaqələr ölkə prezidentlərinin iradəsinə uyğun şəkildə yüksələn xətt üzrə inkişaf edir. Siyasi, iqtisadi, mədəni, təhsil və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki xalqın mənafeyinə uyğundur.

Milli Məclisin deputatları Mələhət İbrahimqızı, Fəzail Ağamalı və TBMM-in millət vəkili Şenol Sunat çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.

Söhbətdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Kamilə Əliyeva, Anar İsgəndərov, Anar Məmmədov, TBMM-in millət vəkili Mehmet Emin Öz, Nurten Yontar, Nazim Maviş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.

## İşçilərin hüquqlarını pozan şirkət cərimələndi

**"EF Nitq İnkişaf Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb.**

Masallı rayon prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 2 şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda MMC barəsində inzibati Xətalər Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Fatimə Hüseynova barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min 500 manat məbləğində inzibati cərimə edilib.

# Əsabil Qasımova növbəti ittiham

Azərbaycanda unun bahalaşmasının arxasındakı gizlinlər nələrdir? - Sabotaj iddiası!



Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar olan 6 min 916,6 ton buğda unu idxal edilib, bunun 99,3%-i faizi Rusiyadan ölkəmizə gətirilib.

Hesablama göstərir ki, idxal olunan buğda ununun 1 kiloqramının orta gömrük dəyəri 50 qəpik (29 sent) olub. İdxal olunan buğda ununun 1 kiloqramının ölkə daxilindəki pərakəndə satış qiyməti idxal gömrük dəyərindən 3,4 dəfə yüksəkdir. Belə ki, bu ilin aprel ayında 1 kiloqram buğda ununun pərakəndə satış qiyməti 1,71 manat olub.

Maraqlıdır, Rusiyada 50 qəpiyə satılan buğda unu nəyə görə ölkəmizdə 1.71 qəpiyə təklif edilir?

Məsələ ilə bağlı iqtisadçı-alim Natiq Cəfərli ötən həftə "Cebhe.info"-ya açıqlamasında bildirib ki, buğda ununun 1.71 manata təklif edilməsinə səbəb inhisarçılıqdır: "Ölkəmizdə əsas problemlərdən biri rəqabətsizlikdir. Rəqabət olduğu şəraitdə qiymətlərin belə ciddi fərqlənməsi mümkün deyil. Rəqabət güclü olanda "bazarın görünməz əli" konsepsiyası

vergi xərcləri çəkir, həm də gömrük problemləri ilə üz-üzə qalmış olurlar. Bu səbəbdən də daxili bazarda qiymət artımının şahidi oluruq".

Daha bir incə nüans isə yerli inhisarçılıqdır. Məsələ burasındadır ki, ölkədə unun bahalaşması barədə xəbərlər fonunda sabiq deputat, biznesmen Əsabil Qasımova adı daim gündəmə gəlir. Bu da səbəbsiz deyil. Son vaxtlar xüsusilə Rusiyada kurtort-sanatoriya biznesinə on milyonlarla dollar xərc-ləyən Qasımova ailə şirkəti olan "Karat Holding" Azərbaycan un məhsulları bazarında kifayət qədər böyük çəkiyə malikdir. Elə ona görə də ölkədə hər dəfə unun qiymətində bahalaşma olanda diqqətləri sabiq deputata çevrilir.

Hələ 2015-ci ildə "Karat Holding"-in bahalaşma qərarı ciddi sosial etirazlar doğurmuşdu. Nəticədə holdingin əsas istehsal sahəsinin yerləşdiyi İmişli şəhərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçirmiş, "Karat"-da istehsal olunan unun topdansatışı ilə məşğul olan iki böyük anbardan birinin sahibi tutulmuşdu. Bu, Əsabil Qasımova məxsus şirkətin istədiyi vaxt unun qiymətləri ilə "oynadığı" barədə ictimai qənaəti gücləndirmişdi. Ona görə də yeni bahalaşma xəbərləri fonunda diqqətlərin yenidən sabiq deputata yönəlməsi təbii bir şeydir.

Bir sözlə, artıq ənənəyə çevrilib: keçmiş deputat, eyni zamanda oliqarx olan Qasımova adı Azərbaycanda unun bahalaşması ilə assosiasiya olunur. Və mövcud şərtlər daxilində - Əsabil müəllimin un sektorunda monopolist mövqeləri öz əlində cəmləşdirməsi fonunda bu "ənənə", deyəsən, hələ uzun müddət pozulmayacaq...

Daha bir ilginç məqam: Azərbaycanın əsas ərzaqlıq buğda aldığı ölkə Rusiyadır. Rusiyanın satdığı buğdanın qiyməti isə cari ilin ilk üç ayında 16 faiz, təkcə mart ayında isə 9 faiz ucuzlaşmış. Bir az da dəqiqləşdirək: əgər iki il bundan öncə Rusiya buğdasının (FOB Novorossiysk) tonu 400 dollardan çox idisə, keçən ilin mart ayında həmin rəqəm 300 dolların üzərində idi. Cari ilin martında isə sözügedən qiymətlər 202 dollara qədər düşmüşdü. Yəni son 2 ildə Rusiyanın satdığı buğda qiymətləri 2 dəfə ucuzlaşmış. Bu baxımdan da, hər kəs Azərbaycanda çörəyin qiymətinin ucuzlaşmasını gözləyirdi. Lakin tamamilə fərqli mənzərə yaranıb.

Təkcə yuxarıdakı rəqəmləri nəzərə alsaq, 50 kiloqramlıq unun qiymətinin apreldəki 25 manat 5 qəpikdən mayda 27 manat 35 qəpiyə qədər artması hansı məntiqlə izah edilir? Bu cür bahalaşmanın adı iqtisadi, yaxud sosial sabotaj deyilsə, bəs nədir?!

Sənən Mirzə



## Bəzi qurumlara ayrılmış pul bank hesablarında qalıb

**Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.**

"Unikal" xəbər verir ki, bu barədə "2023-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatla Hesablama Palatasının rəyində qeyd edilib.

Hesabatda bildirilib ki, dövlət əsaslı vəsait qoyuluşu barədə icmal Hesabatı əsasən, təxminən 600 mln. manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280 mln. manatın bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200 mln. manatdan çoxu istifadəsiz saxlanılıb.

Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.

## 2023-cü ildə səhiyyəyə bu qədər vəsait xərclənib

**Ötən il səhiyyə sahəsinə 1722 138 576 manat vəsait xərclənib.**

"Unikal"ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd edilib.

Belə ki, poliklinikalar və ambulatoriyalar sahəsinə 1 922 817 manat, xəstəxanalara 174 019 371, səhiyyə sahəsində tətbiqi tədqiqatlarla 2 190 351, səhiyyə sahəsində proqramlar və digər xidmətlərə 1 544 006 037, icbari tibbi sığorta fonduna ayrılan vəsait 1 263 820 170 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilmiş təklif edilir.

## Məhsul bazarı

**2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 61664,9 min manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 2,6 faiz çox istehlak malları satılmışdır.**

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsulları, içkilər və bütün məmulatlarının həcmi artaraq 33935,1 min manat, qeyri-ərzaq mallarının həcmi artaraq 27729,8 min manat olmuşdur.

**Ucar Rayon Statistika İdarəsinin rəis müavini Şakir Qasimov**

**"Unikal" qəzeti keçmiş məmurların və eks-deputatların hazırda harada və nə işlə məşğul olduqları barədə silsilə yazıların dərəcəni davam etdirir. "Sabiqlərin izi ilə" adlandırdığımız həmin silsilədən bugünkü məqaləmiz Ağsu rayonunun sabiq icra başçısı Ənvər Seyidəliyev haqqındadır.**

2007-2019-cu illərdə həmin postu tutan Seyidəliyev qısa müddətdə hədsiz dərəcədə varlanmağı və ölkənin ən olibaxlanmış məmurlarından biri olmağı bacarıb. Düzdür, bezi mənbələr onun hələ 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi postunu tutarkən sərvət sahibi olmağa başladığını vurğulayırlar. Lakin Ənvər müəllim misli görünməmiş var-dövlətə bacısı oğlu, həmin vaxt Dövlət Sosial Müdafiə Fondunun sədri işləyən Səlim Müslümovun sayəsində təyin edildiyi

dından yerli KİV-ə açıqlamasında demişdi.

Qeyd edək ki, Ağsu rəhbərliyinə getirilən Seyidəliyev qısa müddət sonra rayondakı aparıcı vəzifələri öz yaxın qohum-əqrəbələri və tanışları ilə doldurmağa başlayıb. Bir müddət sonra isə onun qohumlarının adına fantastik qiymətlərlə müşayiət olunan daşınmaz əmlaklar ortaya çıxıb. Məsələn, Mirələsgər Seyidəliyevin mülkiyyətində Bakı şəhəri Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (dəyəri: 5 000 000 manat), Sadiq Seyidəliyevin mülkiyyətində Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində ev (dəyəri: 389 250 manat) və Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (dəyəri: 4 000 000 manat), eləcə də Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq

Əslində Ə.Seyidəliyev icra başçısı postundan azad edildikdən bir müddət sonra da varidatının böyük hissəsini qoruyub saxlamağı bacarmışdı. Lakin 2021-ci ildə bacısı oğlu Səlim Müslümovun korrupsiya səbəbindən həbs edilməsi ilə vəziyyət dəyişib. Belə ki, rüşvət və mənimləmə əməllərinə görə barəsində cinayət işi başlatılan sabiq nazirin 18 milyon manatdan çox, daha dəqiq desək, 18 milyon 605 min 500 manat dəyərində əmlak sahibi olduğu üzə çıxıb. Bununla bağlı istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yoxlama aparılıb və məlum olub ki, Müslümov əmlaklardan yalnız birini öz adına rəsmiləşdirib. O, mülklərini, əsasən, övladları və yaxın qohumlarının adına alıb. Həmin qohumlar arasında Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin yaxınları da vardı.

# Ənvər Seyidəliyevin gözlənilməz sıçrayışı və gözlənilən süqutu

Sabiqlərin izi ilə: Bacısı oğlunun sayəsində rayon rəhbərliyinə yüksələn keçmiş icra başçısı milyonluq əmlaklarını necə itirdi?



Ağsu Rayon İcra Hakimiyyətinin başçısı olduğundan sonra yiyələnib.

Hazırda 74 yaşında olan Seyidəliyevün adı çəkilən rayonun Pirhəsənli kəndində dünyaya gəldiyini də vurğulayaq. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri kimi rayon miqyasında həlledici sayılmaq vəzifələrdə işləyən Ənvər müəllimin qəfildən icra başçısı postuna getirilməsi onun məhz bacısı oğlu olan Səlim Müslümov sayəsində karyera sıçrayışı yaşadığını söyləməyə əsas verir. Yeri gəlmişkən, sabiq başçının həmin vəzifədə "ömrü" də elə Səlim müəllimin nazir karyerasının bitməsi ilə başa çatıb. Belə ki, Müslümov 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri postundan kənarlaşdırılıb, onun dayısı isə 2019-cu ildə postundan azad edilib.

"Allah prezidentimiz canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövlət və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəm" - sabiq başçı vəzifəsini itirməsinin ar-

sahələri (dəyəri: 900 000 manat) buna sadəcə bir neçə misaldır.

Ənvər müəllimin oğlu Dəyanət Seyidəliyevin adına daşınmaz əmlak və obyektlər də öz bahalı qiymətləri ilə göz qamaşdırıb. Məsələn, Ağsu şəhərində yerləşən səkkiz hektar ərazidə qurulmuş "Ağsu Aqrotexservis" ASC-yə aid istixana (dəyəri: 1 500 000 manat) və Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza" gözəllik mərkəzi (dəyəri: 1 000 000 manat). Maraqlıdır ki, bu milyonluq sərvətlərin sahibi olan oğul Seyidəliyev həmin vaxt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri kimi çox simvolik bir vəzifədə çalışırdı.

Yeri gəlmişkən, D.Seyidəliyevin adı sonuncu dəfə ötən il gündəmə gəlib. Həmin vaxt keçmiş icra başçısının oğlunun "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova məxsus "Şərrur" Mənzil-Tikinti Kooperativindən (MTK) əmlak tələb etdiyi, bu məqsədlə də məhkəməyə üz tutduğunu bildirilirdi. Lakin birinci instansiya məhkəməsi Dəyanət Seyidəliyevin iddiasını təmin etməmişdi. İşin detalları barədə açıq mənbələrdə məlumat, eləcə də həmin məhkəmə çəkişməsinin sonrakı məhkəmə instansiyalarında necə yekunlaşdığı barədə məlumat yoxdur.

İddialara görə, bacısı oğlunun həbs edilməsinin ardınca sabiq icra başçısının qanunsuz yolla sahibləndiyi sərvətin mühüm hissəsi onun əlindən çıxıb.

Daha bir maraqlı məqam: Ənvər Seyidəliyevin icra başçısı olduğu zamanlarda onun dövlət tərəfindən fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında bölüşdürməsi barədə mətbuatda məlumatlar dərc edilirdi. İddia olunurdu ki, rayon sakinləri və fermerlər Prezident Administrasiyasına kütləvi şikayət məktubları göndərirdi. Şikayət məktubları əsasən Ağsu şəhərinin və rayonun kəndlərinin abadlaşdırılması və yolların yenidən çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin böyük qisminin mənimlənməsi, həmin işlərin icra olunması üçün maliyyə vəsaitini ayrı-ayrı vəzifəli şəxslərdən və sahibkarlardan toplanması, rayonda əkin üçün yararlı olan torpaq sahələrini zəbt etməsi barədə olub. İddialara görə, Seyidəliyev özünün əkin sahələrində rayon camaatını qəpik-quruşa işlədirmiş, hətta son vaxtlar zəhmət haqqını da vermirmiş. İcra hakimiyyətinin az-təminatlı, əlil və şəhid ailələrinə də sayğısız münasibət göstərdiyi deyilirdi. Sabiq başçının vəzifədə olduğu son aylarda Ağsu Rayon İcra Hakimiyyətində ciddi yoxlamaların aparıldığı da gələn xəbərlər sırasında idi. Ehtimallar bu yöndədir ki, əgər bir qədər də vəzifədə qalsaydı, bir sıra rayonların icra hakimiyyətlərində hüquq-mühafizə orqanları tərəfindən aparılan və həmin icra hakimiyyətlərinin başçılarından həbsi ilə nəticələn anti-korrupsiya əməliyyatlarından birinin də Ağsuda gerçəkləşməsi, Ənvər müəllimin yalnız vəzifəsini deyil, həm də azadlığını itirməsi real görünürmüş.

Hazırda sabiq başçının Ağsuda sahibləndiyi torpaqların böyük hissəsinin də onun əlindən alındığı, eləcə də müxtəlif vəzifələrə gətirdiyi qohumlarının da həmin postları çoxdan itirdiyi deyilir. Seyidəliyevin özünün isə əsasən Bakıda yaşadığı, lakin yay aylarını daha çox Ağsuda keçirdiyi deyilir.

**Sənan Mirzə**

### 5.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması



**Azərbaycan  
Respublikasının  
Medianın İnkişafı  
Agentliyi**

## Yeni qərar əlillik dərəcələrinin verilməsində əlçatanlığı artıracaq



**Azərbaycanda sağlamlığı məhdud olan şəxslərə əlilliyin verilməsi ilə bağlı indiyədək mövcud qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Əlilliyi olan şəxslərin hüquqlarının qorunması üçün qanunvericilik təkmilləşdirilib.**

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən il əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb. Bununla bağlı "Əlilliyin müəyyən olunması meyarları"nda dəyişiklik edilib.

Dəyişikliklə bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya "müddətsiz" olaraq qeyd olunub. Yeni meyarlarla əlillik üç dərəcə əsasında deyil, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında təyin olunur. Əlillik səbəbləri iki və daha çox olduqda, daha üstün sosial təminat hüququ verən əlillik təyinatı aparılır. Funksiyaların pozulma faizləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılır. Ümumilikdə əlillik təyinatına əsas verən meyarların sayında da 4 dəfədən çox artım olub.

Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.

Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.

Bununla belə, əlilliyin qiymətləndirilməsində problemlər müşahidə olunurdu. Hətta Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da öz məruzəsində əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edil-

məsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsini təklif etmişdi.

Artıq ötən gün Nazirlər Kabineti "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dəyişikliklər əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin rəsmiləşdirilməsi və qiymətləndirmə prosedurunun təkmilləşdirilməsinə, bu sahədə xidmətlərin çevikliyinin və vətəndaş məmnunluğunun, əlillik sistemində əlçatanlığın artırılmasına xidmət edir.

Belə ki, bu vaxtadək tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən bu və ya digər şəxs əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin (forma 88) rəsmiləşdirilməsi üçün bir çox xəstəliklərin ağır və ya yüngül olmasından, şəxsin yaşından və s. asılı olmayaraq minimum 6 ay müalicə müddəti tələb olunurdu.


Yeni dəyişikliklərə əsasən, bu tələblə bağlı dəqiqləşdirmələr aparılıb və əlilliyin qiymətləndirilməsi məqsədilə ilkin müraciət zamanı müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı isə xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunub. Eləcə də göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar müvafiq araşdırma bitdikdən sonra artıq 3 iş günü müddətindən gec olmayaraq yox, yeni dəyişikliklərə əsasən, dərhal qəbul edilməlidir.

Qeyd edək ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı qaydalar bəzi hallarda və-

təndaşlar üçün müəyyən çətinliklər yarırdı. Musayev İbrahim Etibar oğlu da illərdir ki, əlilliyin təyini ilə bağlı müəyyən çətinliklər yaşayır. İbrahim Musayev "Unikal"a müsahibəsində bildirib ki, onun əlilliyi həm elektron sistem üzərindən, həm də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib.

Hər iki qiymətləndirmə zamanı müəyyən edilib ki, vətəndaşın əsas diaqnoz və ağırlaşmaları Nazirlər Kabineti-



### Türk Dövlətləri Məhkəmə-Hüquq Şuraları Azərbaycanda toplaşacaqlar

**Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2024-cü il 22-24 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin II Toplantısında iştirak edir.**

Konfransda çıxış edən İnam Kərimov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi ölkəmiz üçün əsas prioritetlərdən biridir.

Hazırda dünyada gedən regionallaşma mühiti dövlətlərarası əlaqələrin dərinləşməsinə və region ölkələrinin inteqrasiyasını şərtləndirir.

Qeyd edilib ki, bu gün hüquq sistemləri bir çox global və yerli çağırışlarla üz-üzədir. Bu çağırışlar ədalət mühakiməsinin həyata keçirilməsində müasir kommunikasiya texnologiyaları, süni intellektin və digər mütərəqqi təcrübələrin daha da dərinləşməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.

Konfransda, həmçinin Məhkəmə-Hüquq Şurasının fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, müxtəlif inkişaf mərhələlərindən keçən Şuranın formalaşdırılması qaydaları 2023-cü ildən daha da təkmilləşdirilib. Beynəlxalq təşkilatların tövsiyələri və mütərəqqi təcrübələr nəzərə alınmaqla qanunvericiliyə mühüm dəyişikliklər edilib.

Toplantıda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının baş katibi Atilla Öztürk, TDT-nin Baş katibi Kubançbek Ömürəliyev, Türkiyənin ədliyyə naziri, Hakimlər və Prokurorlar Şurasının İdarə Heyətinin sədri Yılmaz Tunç çıxış edərək türkdilli ölkələr arasında hər sahə üzrə olduğu kimi, məhkəmə-hüquq orqanlarının əməkdaşlığının da inkişafının əhəmiyyətini qeyd edib, bu baxımdan keçirilən tədbirlərin zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu toplantılar vasitəsilə türkdilli ölkələrin sahə üzrə fəaliyyəti dəyərləndirilir, gələcək birgə işlərlə bağlı ortaq qərarlar qəbul edilir.

Tədbirdə, həmçinin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq Şuraları sədrlərinin növbəti toplantısının gələn il Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.

**Gülaye Mecid**

**Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə əsasında hazırlanır.**

## Samux rayonunda pensiyaçıların sayı açıqlanıb



2024-cü ilin əvvəlinə Samux rayonunda pensiyaçıların sayı 6030 nəfər olub. Onlardan 3595 nəfər və ya 59,6 faizi yaşa görə, 1566 nəfər və ya 26,0 faiz əlilliyə görə və 869 nəfər və ya 14,4 faiz ailə başçısını itirməyə görə pensiya alanlardır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği 340,77 manat təşkil etmişdir.

Ünvanlı dövlət sosial yardım təyin olunmuş ailələrin sayı 466 olmuşdur. Ünvanlı dövlət sosial yardım təyin olunmuş ailə üzvlərinin sayı isə 1940 nəfər olmuşdur. Bir nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 115,58 manat olmuşdur.

Sosial müavinətlər təyin olunmuş şəxslərin sayı 2909 nəfər, orta aylıq məbləği isə 190,67 manat olmuşdur.

Rayon üzrə təyin olunmuş təqaüdlər 2269 nəfər, bir nəfərə düşən orta aylıq təqaüdün məbləği isə 138,29 manat təşkil etmişdir.

Samux Rayon Statistika İdarəsi

## Xoşbəxt səhərə belə oyanın

**Yuxudan oyananda və yatmadan əvvəl telefonda qaçmaq səhərinizi daha tərvətli keçirməyə kömək edəcək.**

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, pozitiv bir səhərə oyanmaq istəyirsinizsə hazırlığınızı axşamdan görməlisiniz.

Bildirilir ki, tam qaranlıqda 7,5-9 saat yatmaq lazımdır. Yatmadan kompüterdə işləməyi və telefonunuzda xəbər lentinə baxmağı dayandırmalısınız. Bu, sağlam yuxuya kömək edən melatonin hormonunun istehsalına kömək edəcək.

Özünü zəngli saat olmadan oyanmaq üçün ideal vaxt təyin etməlisiniz. Fitnes qolbaqları və onlayn yuxu kalkulyatorları yuxu fazalarınızı hesablamağa kömək edir. Zəngli saatdan istifadənin qarşısını almaq mümkün deyilsə, zəng melodiyasını çox sərt olmayan melodiya üstünlük vermək olar. Mütəxəssislər zəngli saatı söndürüb 5-10 dəqiqə mürgülməyi tövsiyə etmir. Bildirilir ki, bu, stress səviyyəsini artırır.

"Bu zaman orqanizm hələ də tam istirahət etmir və stress səviyyəsi artır. Eyni zamanda ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir və bu, illər keçdikcə ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər", - deyər həkimlər bildiriblər.

Yuxudan oyandıqdan sonra xəbərlərə və sosial şəbəkələrə baxmaqdan çəkinməlisiniz. Oyandıqdan sonra bir stəkan su içmək məsləhətdir. Stress hormonu kortizolun istehsalının qarşısını almaq üçün ilk fincan qəhvənizi yuxudan oyandıqdan 1,5-2 saat sonra içmək daha yaxşıdır.

Gülayə Mecid

## Yazlıq bitkilərin əkini davam edir



**Ağdaş rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında 01 may 2024-ci il tarixə 3963,1 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır.**

Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 365,5 hektar və ya 10,2 faiz çoxdur. Əkilmiş yazlıq əkinlərin 2405,4 hektarını yonca, 922,8 hektarını tərəvəz, 192,7 hektarını kartof, 164,0 hektarını yazlıq dənillər və dənli paxlilər, 138,6 hektarını qarğıdalı, 90,7 hektarını bostan, 25,0 hektarını dən üçün günəbaxan, 15,0 hektarını şəkər çuğunduru, 3,0 hektarını birillik otlar, 1,4 hektarını isə sair bitkilər təşkil etmişdir. Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini davam edir.

Elşən Abdullayev  
Ağdaş Rayon Statistika İdarəsinin  
reis müavini

## 48 mindən çox abituriyent II və III qrupa imtahan verəcək

**Dövlət İmtahan Mərkəzi mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.**

Mərkəzdən "Unikal"a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 16-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. "İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaş) tamam



olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotosəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 23 874, III ixtisas qrupu üzrə imtahanda isə 25 104 nəfər olmaqla, ümumilikdə 48 978 abituriyent iştirak nəzərdə tutulur.

İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə

də imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarında baxış keçirilir, imtahan zalında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 25-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilecək.

İmtahanların gedişini işıqlandırmaq üçün 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

## Azərbaycanda əhali qazandığı pulun çoxunu ərzağa xərcləyir

**"Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və bütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub".**

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov deyib. O, bildirib ki, həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib.

Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və bütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağına, 4,4 faizi elektrik malları və məbellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər



ərzaq məhsullarının alınmasına sərf olunub:

"Göründüyü kimi, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalmaqdadır. Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın 70-80 faizini ərzaq məhsullarının alınmasına yönəldilir.

Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələbə bağlı olsa da, son 2 illəki inflyasiya səviyyəsi də təsirsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərcə payına malik olması yığım imkanlarını da məhdudlaşdırır".

# Ölməz qəhrəman...

Vətəni hər şeydən əziz tutub onun yolunda canından keçən qeyrətli oğullarımızdan bir də şəhid mayor Anar Novruzovdur. Masallının Ərkivan qəsəbəsində dünyaya göz açan bu, Vətən sevdalısı Aprel və Tovuz döyüşlərində sözün əsl mənasında tarix yazıb. İndi adı böyük bir xalqın qəhrəmanlıq simvoluna dönərək, dillərdən düşmür.

Anar Tovuz döyüşlərində yağışa qan qusdurub 44 yaşında əbədiyyət adlı dünyasına qovuşub. Cismən aramızdan gedən, ürəklərdə yaşamaqla millətə itfixar mənəbəyi, qürur yeri olan ölümsüz qəhrəman ucaldığı elçatmaz, ünyetməz zirvələr boyunca yerə nur səpə-səpə yol tutduğu ömrünün 48 ilinə çatdı. Bu münasibətlə masallılılar onun ad gününü keçirdilər. Belə ki, torpağı qanı bahasına Vətən edən qəhrəman zabitin doğmaları, şəhid ailələri, müharibə iştirakçıları, rayon rəsmiləri, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri uyuduğu müqəddəs yeri ziyarət edib və məzarına təzə güllərdən çələng hörüblər.

Mərasim iştirakçıları Anar Novruzovun sinəsini Vətənə sipər etdiyi İyul döyüşlərinin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük haqq savaşımızda qazanılan Böyük Zəfərdən, şəhid mayorun keçdiyi şərəfli döyüş yolundan qürurla söz açıblar. Həmçinin bildirdilər ki, Anar Vətənin yaşaması, bizim xoşbəxt gələcəyimiz naminə gözünü qırpmada canını fəda edib. O, mənən diri qalaraq ürəklərdə özünə



əzəmətli abidə ucaldı. Qərinələr keçəcək onun doğma Azərbaycana bəslədiyi halal sevgisi gələn nəsillərə də örnək göstərilir. Qəhrəman şəhidimizin ölümü onu torpağa gömülmədi, yeni müqəddəs bir həyat yaşamaq üçün səmərə Güənəşə döndərdi. İndi adı hər bir azərbaycanlının dilində qürurla çəkilən Anar həm də bizlərə özü kimi qeyrətli, Vətən sevdalı iki övlad yadigar qoyub.

Sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olan şəhid mayor Anar Novruzov Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyinə və ləyaqətli xidmətə görə müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin "Qüsursuz xidmətə görə" I, II, III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" yubiley

medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərmanlarla təltif edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Doğulduğu Ərkivan qəsəbədəki küçələrdən bir onun uca adını daşıyır. Vaxtilə yaşadığı evin qarşısında büstü qoyulub.

Qısa bildirik ki, Masallının şərəfli oğlu orta məktəbi əla qiymətlərlə qurtarıb Bakı Neft Texnikumuna (indiki Neft Energetika Kolleci) girib. Amma burada 6 ay oxuya bilib. Canına yağ dadanmış yurdunun taleyini düşünməklə orduya gedib. Cəbhə bölgəsində nümunəvi xidməti tez də cəsur əsgərə hörmət qazandırır. Yaxşı hərbiçi olub düşməndən qısa almaq məqsədilə Ali Birləşmiş Komandanlıq Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) oxuyub "Taktiki motoatıcı qoşunları komandiri" ixtisasına yiyələnib. 2016-cı ilin Aprel döyüşlərində qəlpə yarası alıb. 2018-2020-ci illər ərzində ən qaynar döyüş bölgələrində Vətənin keşiyində durub. Türkiyədə mükəmməl peşəkar təlim keçib. 25 ildən artıq hərbi sahədə çalışıb. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini mükəmməl öyrənib. Siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Snayperdən atdığı dəqiq atəşlə erməni diğaların kabusuna çevrilib.

Şəhid mayor Amil Novruzov hər nə edibse, bu, yalnız canından artıq sevdiyi Vətənin azadlığı naminə olub...

**Zəfər Orucoğlu, AJB üzvü**



## "Azərişiq" ASC ilə "General Group Co." MMC-nin birgə inkişaf layihəsi

"Azərişiq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində "General Group Co." MMC-nin beynəlxalq təcrübəyə malik təlimçisi tərəfindən əməkdaşlara ISO standartları (ISO 9001, ISO 14001, ISO 10002) çərçivəsində "Risklərin İdarə Edilməsi" ilə bağlı uğurlu təlimlər keçirilib.

"Unikal" xəbər verir ki, ISO sertifikatı idarəetmə sisteminin, istehsal prosesinin, xidmətin və ya sənədləşdirmə proseduru-nun bütün standartlaşdırma və keyfiyyət təminatı tələblərinə cavab verdiyini təsdiq edir. ISO məhsulların, xidmətlərin və sistemlərin keyfiyyətini, təhlükəsizliyini və effektivliyini təmin etmək üçün standartlar işləyib hazırlayan müstəqil beynəlxalq təşkilatdır.

ISO 9001 - Keyfiyyət İdarəetmə Sistemi: Məhsul və xidmətlərin keyfiyyətini daim nəzarətdə saxlamaq və təkmilləşdirmək məqsədilə tətbiq olunur.

ISO 14001 - Ətraf Mühitin İdarə Edilməsi Sistemi: Ətraf mühitə göstərilmiş təsirləri minimuma endirmək və davamlı inkişaf üçün tətbiq olunur.

ISO 10002 - Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi: Müştəri şikayətlərini effektiv şəkildə idarə etmək və məmnuniyyət səviyyəsini artırmaq üçün tətbiq olunur.

## Ucarın məhsul bazarı və bələdiyyə büdcəsi statistikasi

**2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 61664,9 min manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 2,6 faiz çox istehlak malları satılmışdır.**

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının həcmi artaraq 33935,1 min manat, qeyri-ərzaq mallarının həcmi artaraq 27729,8 min manat olmuşdur.

2024-cü ilin yanvar-mart aylarında bələdiyyə büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,0 faiz azalaraq 40,9 min manat təşkil etmişdir. Bu dövrdə büdcədən 64,3 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,8 faiz çox vəsait xərclənmişdir.

Daxilolmaların 37,5 faizi torpaq vergisi, 23,7 faizi əmlak vergisi, 2,4 faizi, əmlakın özgəninkiləşdirilməsindən, 35,9 faizi bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən, 0,5 faizi digər vergi olmayan daxilolmalar hesabına təmin edilmişdir.

**Ucar Rayon Statistika İdarəsinin baş məsləhətçisi Emin Qəhrəmanov**


## 2024-cü ilin birinci rübündə Abşeron rayonunun "Sosial-iqtisadi inkişafı" statistikasi

Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişafın sürətli mərhələsini yaşayan ölkəmiz dünya ölkələri arasında öz sözünü deyən, ölkələrin sıx iqtisadi və siyasi əməkdaşlığına mühüm əhəmiyyət verdiyi dövlətlərdən birinə çevrilmişdir. Ölkə başçısının dəridən düşünülmüş daxili islahatları sayəsində ölkənin bütün regionlarında iqtisadiyyatın çoxsahəli inkişafına nail olmaq mümkündür.

Iqtisadiyyatımızın inkişafında Abşeron rayonu da əhəmiyyətli inkişaf potensialına malikdir. Belə ki, rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən rüb ərzində 216.7 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənayenin inkişafında qeyri-dövlət sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən hesabat dövrü ərzində 186.8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ümumi məhsulun 86.2 faizi qədərdir.

Rayonun sosial-iqtisadi infrastruktur sahələrindən biri olan nəqliyyat sektoru da cəmiyyətin inkişafında mühüm rol oynayır. Dövr ərzində fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasından əldə olunan gəlir 1.0 milyon manat olmuşdur.

Hesabatların təhlilindən məlum olur ki, rayonun iqtisadi inkişafında rabitə və informasiya sahəsinin də əhəmiyyətli yeri



var. Belə ki, hesabat dövründə müəssisə və təşkilatlara, həmçinin əhaliyə faktiki qiymətlərlə 6.7 milyon manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 16.8 faiz çox rabitə xidməti göstərilmişdir. Əldə olunan gəlirin 56.2 faizi qeyri-dövlət sektorunun payına düşür.

İlin birinci rübündə rayonda 29.1 milyon manatlıq investisiya qoyuluşu olmuşdur ki, bu investisiyanın 27.3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

İlk üç ay ərzində əhaliyə pərakəndə ticarət və işə şəbəkələrindən 321.5 milyon manata bərabər istehlak malları satılmış və işə xidmətləri göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3.3 faiz çoxdur. Əha-

liyə göstərilən ödənişli xidmətin dəyəri isə 34.6 milyon manat olmuş, bunun da 9.0 milyon manatı dövlət, 25.6 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus təşkilatlar tərəfindən əldə edilmişdir.

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı da aparıcı mövqə tutur. Hal-hazırda rayonda 507,3 hektar sahədə bitkiçilik məhsulları ekilmişdir.

Rayonun kənd təsərrüfatı müəssisələrində, əhali və kəndli fermer təsərrüfatlarında cari il aprel ayının 1-i vəziyyətinə 24120 baş iribuynuzlu mal-qara, o cümlədən 13156 baş inək və camış, 87798 baş isə qoyun və keçi mövcud olmuşdur. Təqdim olunan statistik məlumatlara və müvafiq hesablamalara görə diri çəkiddə 1268.0 ton et, 10343.0 ton süd istehsal edilmişdir.

2024-cü il aprel ayının 1-i vəziyyətinə Abşeron rayonunda iqtisadiyyatın bütün sahələrini əhatə etməklə faktiki işləyənlərin sayı 45207 nəfər olmuş, bundan 13852 nəfəri dövlət, 31355 nəfəri isə qeyri-dövlət sektorunu əhatə etmişdir. Hesablanmış əməkhaqqı fondu 93278.4 min manat olmuşdur. Rayon üzrə bir işçiyə düşən orta aylıq əməkhaqqı 713.4 manat təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki işləyənlərin orta sayı 11.5 faiz, orta aylıq əməkhaqqı isə 1.9 faiz artmışdır.

Rayonda sosial sahənin inkişafı da yüksək səviyyədə təmin olunur, quruculuq-abadlıq işləri davam etdirilir.

**Abşeron Rayon Statistika İdarəsinin rəisi Təvəkkül Mirzəyev**

## "Gürcüstan xarici agentlər haqqında qanunu ləğv etməlidir" - Borrell



*Al-nin ali nümayəndəsi Josep Borrell Gürcüstan rəsmilərini Venesiya Komissiyasının göstərişlərinə diqqət yetirməyə və "xarici agentlər haqqında" qalmaqallı qanunu ləğv etməyə çağırıb.*

"Unikal" xəbər verir ki, bu barədə diplomat özünün "X" sosial şəbəkəsində yazıb.

Aİ diplomatiyasının rəhbəri xatırladı ki, Avropa Şurasının Venesiya Komissiyası ısrarla Gürcüstanı indiki formada "Xarici təsirin şəffaflığı haqqında qanunu" ləğv etməyə çağırıb: "Biz hakimiyyəti Gürcüstan demokratiyasının fundamental elementlərini qorumaq üçün bu göstərişləri nəzərə almağa çağırırıq".

## "Gürcüstanın indiki hakimiyyəti istefa verə bilər..." - Baş nazir

*"2022-ci ilin əvvəlindən Gürcüstanda Rusiyanın mövqelərini zəiflədəcək, lakin ölkəmizi məhv edəcək "ikinci cəbhə"nin açılmasına ciddi maraq var".*

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, həmin maraq bu gün də qalır.

Baş nazir hesab edir ki, indiki dünyada Gürcüstanın taleyi ilə qətiyyətlə maraqlanmayan "qlobal müharibə partiyası" var və onun yeganə marağı Rusiyanın mövqelərini zəifləməsidir.

O bildirib ki, Gürcüstanın indiki hakimiyyəti təslim olub istefa verə bilər, lakin bu halda hakimiyyət 2012-ci ilə qədər hakimiyyətdə olan siyasi qüvvəyə keçəcək: "Bu siyasi qüvvənin zəmanətli nəticəsi Gürcüstanın "ukraynalasdırılması", çox qısa müddətdə "ikinci cəbhə"nin açılması olacaq, ona görə də biz buna imkan verməyəcəyik".



## Abdullahian dəfn olundu

*İrənin mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın cənəzası Həzrət Əbdül Əzim əl-Həsəninin hələminədə İmam Xomeyni eyvanında dəfn edilib.*

"Unikal" xəbər verir ki, bu barədə "Məhr" agentliyi məlumat yayıb.

O, nazirliyin Maşax meydanında rəsmi şəxslərin və diplomatik xidmətin yüksək səviyyəli rəhbərlərinin iştirakı ilə mərasimindən sonra torpağa tapşırılıb.

## Rusiya Xarkovu S-300 raketləri ilə vurdu

*Rusiya bu gün Xarkovda 15 raket zərbəsi endirib.*

"Unikal" xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb. Xarkov meri İqor Terexov bildirib ki, son məlumatlara görə, Xarkovda 6 ölü və 16 yaralı var.

O qeyd edib ki, hücumlar S-300 raketləri ilə mülki infraqurata edilmişdir.

## Erməni keşiş baş nazir postuna namizəd olacaq

*Vətən üçün Tavuş" hərəkatının lideri Baqrat Srbazan baş nazir postuna namizədliyinin irəli sürülməsinə razılıq verib.*

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Onun namizədliyi ilə bağlı siyasi sahənin əldə etdiyi konsensusa qədər həm siyasi, həm də mənəvi sahədən bir sıra adlar müzakirə olunub. Xüsusilə, Arman Tatoyan, Qriqori Xaçaturov, Şirak Yeparxianın rəhbəri Mikayel Adjapahyanın və başqalarının adları çəkilərsə də, müzakirələr zamanı heç bir namizədlə bağlı geniş konsensus əldə olunmayıb. Məlum olub ki, tək cə yepiskopla bağlı fikir ayrılığı yoxdur, ona görə də o, namizədliyinə razılıq verib.

## Blinken Azərbaycan-Ermənistan sülh müqaviləsindən danışdı

*Birləşmiş Ştatlar Vaşinqtonun İrəvanı dəstəkləmək üçün hansı addımlar atılacağını müəyyən etmək üçün Ermənistandan gələn bir sıra müraciətləri öyrənir.*

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Biz Ermənistanla dəstəyimizi və əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək üçün Ermənistandan gələn bir sıra sorğuları araşdırırıq", -



Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib. O, ətraflı məlumat verməyib. Eyni zamanda, Blinken xatırladı ki, aprelin əvvəlində

Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü olub. Dövlət Departamenti rəhbərinin sözlərinə görə, bu məsləhətləşmələr ABŞ və Al-nin "Ermənistanla dəstək" üçün daha nə edə biləcəyini öyrənmək məqsədilə aparılıb.

Dövlət katibi Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalayacağına da ümid etdiyini bildirib.

## "Ermənistan və İran hökumətləri arasında problemlər var" - Petrosyan

*"Ermənistan hökuməti ilə İran İslam Respublikası arasında problem var və bu, göz qabağındadır".*

"Unikal" xəbər verir ki, bunu "Vətən üçün Tavuş" hərəkatının liderlərindən biri, politoloq Suren Petrosyan deyib.

Petrosyanın sözlərinə görə, Ermənistan-İran münasibətlərindəki maneələr üçüncü ölkələrdən asılı deyil, onların əksəriyyətini Ermənistan hakimiyyəti müəyyən edir: "Bu, strateji əhəmiyyətli məsələdir, çünki İran İslam Respublikası bizim üçün dost ölkədir, son dərəcə mühüm tərəfdaşdır, strateji əhəmiyyət kəsb edən dövlətdir.

Bu problemlər tez zamanda aradan qaldırılmalıdır, lakin bizdə adekvat hökumət olmadıqda həll edilə bilər, o, əslində dövlətin nə olduğunu, dövlətin strateji marağının nə olduğunu biləcək".

Politoloqun qiymətləndirməsinə görə, İranın nitqi dəyişib, əvvəllər çox şeylər sətirlə deyilirdisə, indi açıq-aşkardır: "İndi çox açıq şəkildə qeyd olunur: bunlar bizim qırmızı xətlərimizdir və bu, bizim tərəfin faktiki olaraq bu prosesi bütün aspektlərdə alt-üst etdiyindən xəbər verir. Ona görə də qarşı tərəf bu barədə danışmalı, sözünü deməlidir".



Qeyd edək ki, mayın 22-də Tehranda Nikol Paşinyanla görüşündə Ayətullah Əli Xamenei bildirib ki, İranla Ermənistan arasında münasibətlərin düşmənləri var, ona görə də iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həyata keçirilməlidir.

## "Azərbaycan prezidenti Putinin təklifi ilə razılaşdı, lakin..." - Zaxarova

*Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.*

"Unikal" xəbər verir ki, bu barədə diplomat "Paşinyan 2020-ci il müharibəsində Ermənistanı yardımın "imitasiyası"ndan danışarkən hansı ölkələri nəzərdə tuturdu?" sualına cavabında bildirib.



"2020-ci ilin payızında münəqışə başlayandan bəri Rusiya Ermənistanın özünü tərk edilmiş və unudulmuş hiss

etməməsi üçün müharibəni dayandırmaq üçün hər şeyi edib. Xatırladım ki, Putinlə Əliyev və Paşinyan arasında çoxlu telefon danışığı var vaxt olub. Hələ oktyabrda atəşkəs ehtimalı var idi, Azərbaycan prezidenti Putinin təklifi ilə razılaşdı, lakin Ermənistanın baş naziri hərbi əməliyyatları davam etdirməyə üstünlük verdi. Bunun nəyə gətirib çıxardığını hamı bilir", - deyir o qeyd edib.

## "Paşinyan yalançı və əclafdır" - Zatulindən Baş nazirə cavab

*"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycana qarşı müharibədə məğlubiyətə görə Rusiyayı günahlandırmağa çalışır".*

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əla-

qələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulın deyib.

O, 2020-ci ildə Bakıya yarımdım göstərdiyinə görə Paşinyanın KTMT-yə üzv iki ölkəyə qarşı dünənki ittihamlarını belə şərh edib: "Rusiya və Belarusu nəzərdən keçirmək olar. Fikrimcə, bunun üçün fərziyyə-

ələr irəli sürməyə ehtiyac yoxdur. Mənim mövqeyim çoxdan məlumdur. Paşinyan erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışan yalançı və əclafdır, uğursuzluğa düşür olub və sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi itirir".

## "Bayer Leverkusen" in 51 oyunluq məğlubiyyətsizlik seriyası sona çatdı

"Atalanta"nı təbrik etməliyik, onlar daha yaxşı idi. Biz öz oyunumuzu göstərə bilmədik, çox gərgin idik. Futbolçuların əhval-ruhiyyəsi yaxşı olsa da, problemlərimiz var idi. Qol epizodları yarada bilmədik".

"Unikal" xəbər verir ki, bu sözləri "Bayer" in baş məşqçisi Xabi Alonso Avroliqanın finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzduqla-



rı oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis 51 matçlıq məğlubiyyətsizlik seriyalarının qırılması ilə bağlı söyləyib: "Bu gün qalib

gəlmək üçün əla şansımız oldu və əlimizdən gələni etdik, amma işlər planlaşdırıldığı kimi getmədi. Ən yaxşı səviyyəimizi göstərmədik: hamı, o cümlədən mən. Məğlubiyyətə necə reaksiya verəcəyimiz çətin olacaq. Bundan müsbət mənada istifadə etməliyik. Əldə etdiyimiz seriya müstəsna və fəxr edəcəyimiz bir şey var. Bu məğlubiyyətdən dərs çıxaracağıq".

## "Atalanta" Avropa Liqasının çempionu oldu

UEFA Avropa Liqasının 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən finalda İtaliyanın "Atalan-

ta" və Almaniyanın "Bayer" komandaları üz-üzə gəlib.

Görüş "Atalanta"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 12-ci, 26 və 75-ci dəqiqələrdə Ademola Lukman vurub.




## Gimnastlarımız Avropa çempionatında bürünc medal qazandılar

Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.

"Unikal" xəbər verir ki, yarışın ilk günündə gənclər mübarizəyə qoşulublar.

Gənclərin fərdi mübarizəsinə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı uğulu çıxış edərək, final mərhələsinə yüksəliblər.



İlahə (29,850) topla çıxışında təsnifat mərhələsinə 3-cü pillədə başa vurub. Şəms (29,000) lentlə 4-

cü, Gövhər (30,050) halqa ilə 6-cı olub. Fidan (28,500) gürzə çıxışını 7-ci pillədə başa vuraraq, final mərhələsinə vəsiqə qazanıb.

Yekunda Azərbaycan yığması 117,400 xal toplayaraq, Avropa çempionatının bürünc medalını qazanıb. Rumıniya (125,100) qızıl, İsrail (123,750) gümüşə yiyələnib.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.

## "Qarabağ" Avropada bu göstəricilərdə TOP-10-a düşdü




Ən çox qol vuran, ən çox hücum edən komandalardan biri... QOL.az UEFA-nın statistik məlumatlarına istinadən xəbər verir ki, komanda hesabında "Qarabağ" ən çox qol vuran klublar sırasında "Sparta" (Çexiya) ilə birgə 8-ci yeri tutub (17 qol). "Sporting", "Renn", "Vest Hem" və "Milan" kimi klublar Ağdam klubundan geridə qalıblar. "Bayer" isə 31 qolla bu siyahıda 1-ci, İngiltərə "Liverpul"u (29 qol) 2-ci, Fransa "Olimpik"i (27) 3-cü olub.

Bundan başqa, Qurban Qurbanovun komandası ən çox hücum edən klublar sırasında TOP-10-a düşərək 8-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi Avroliqada mövsüm ərzində 335 dəfə hücum edib və bu göstəricidə ən yaxın izləyiciləri "Roma", "Sparta" kimi klubları qabaqlayıb. Siyahıda ilk yeri isə "Bayer" (521) tutub.

"Qarabağ" seyv sayında (44 dəfə) isə yalnız "Roma"dan (54) geridə qalaraq 2-ci yerdə qərarlaşıb.

"Qarabağ" müdafiə xəttində topu ələ almağa görə (431 dəfə) isə 5-ci olub. Bu göstəricidə də "Atalanta" (629) mövsümü lider kimi başa vurub.

"Qarabağ" seyv sayında (44 dəfə) isə yalnız "Roma"dan (54) geridə qalaraq 2-ci yerdə qərarlaşıb.



## Dünya çempionatının vaxtı dəqiqləşib

Azərbaycanda təşkil olunaçaq minifutbol üzrə dünya çempionatının vaxtı müəyyənənə.

"Unikal" xəbər verir ki, mundial 2025-ci il mayın 21-dən iyunun 1-nə kimi davam edəcək.

Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında keçiriləcək. Turnirin təqvimə yaxın gələcəkdə bəlli olacaq.

Qeyd edək ki, Bakı minifutbol üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi edəcək.



## Azərbaycan millisinin Türkiyə ilə oyunlar üçün heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyəyə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərilib.

Milli mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığı orada keçəcək. Komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda oynanılacaq.

Qapıçılar: Aytac Şərifova ("Trabzonspor", Türkiyə), Nərgiz Əliyeva ("KDZ Ereğli Spor", Türkiyə), Günay İsmayilova ("Neftçi");

Müdafiəçilər: Nigar Mirzəliyeva ("Zenit", Rusiya), Nərgiz Hacıyeva ("Aktobe", Qazaxıstan), Mana Mollaeva ("Neftçi"), Aysən Əhmədova (PAOK, Yunanıstan), Kamilla Məmmədova ("Okjetpes", Qazaxıstan);

Yarımmüdafiəçilər: Diana Məmmədova ("Yenisey", Rusiya), Fidan Cəfərova ("Boka Xunior", Firqiz Teymurova, Coşqunə Əliyeva (hər ikisi "Neftçi"), Esra Many ("Beşiktaş", Türkiyə), Kristina Bakarandze, Nazlıkan Parlak (hər ikisi "Qalatasaray", Türkiyə), Vüsalə Seyfəddinova ("Olimpiada İmittou", Yunanıstan);

Hücumçular: Alina Dorofeeva ("Yenisey", Rusiya), Aysun Əliyeva, Milana Rəhimova (hər ikisi "Neftçi"), Jalə Məhsimova ("Beylerbeyispor", Türkiyə), Yeliz Acar, Peritan Bozdağ (hər ikisi "Fatih Vatan", Türkiyə), Sevinc Cəfərzadə ("Eastern Flames", Səudiyyə Ərəbistanı).

## Son 7 mövsümün rekordu təkrarlandı

Azərbaycan 1-ci Liqasında son 7 mövsümün məhsuldarlıq rekordu təkrarlandı.

"Unikal" PFL-in saytına istinadən xəbər verir ki, bu, XXVII turda baş verib. "İrəvan"la "Karvan" arasında qarşılaşmada 11 qol vurulub.

Qonaqların 8:3 hesablı qələbəsi ilə bitən görüş qol sayında mövsümün mütləq rekordudur. Sonuncu belə məhsuldarlıq ötən çempionatda qeydə alınıb. "Araz-Naxçıvan" səfərdə "Turan Tovuz-2"yə 6:5 hesabı ilə qalib gəlib.

Bu iki matç son 7 mövsümdə ən çox qol vurulan qarşılaşmalardır. Daha çox qola sonuncu dəfə 2016/17 mövsümünün "Səbail" - "Bakılı" qarşılaşmasında təsadüf olunub. Həmin vaxt ümumilikdə 14 qol vurulub. Bu qarşılaşmada meydan sahibləri 11:3 hesablı qələbə qazanıblar.

## "Neftçi" Monteneqro millisinin futbolçusunu transfer etdi



"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı klubu Monteneqro millisinin və Kosovonun "Balkani" komandasının yarımmüdafiəçisi Edvin Kutsla anlaşıb.

Bu barədə 31 yaşlı oyunçunun özü açıqlama verib. "Balkani" ilə vidalaşan futbolçu karyerasını "Neftçi"də davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Edvin Kuts 2023-cü ildən çıxış etdiyi Monteneqro millisində 3 oyuna 3 qol vurub.